

TEST: 0408#01#Y14#01 (QIYABI)

Test	0408#01#Y14#01 (qiyabi)
Fənn	0408 - Pul və banklar
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	13
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	63
Maksimal faiz	63
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Pulun mövcudluğunun zəruri əsası (Çəki: 1)

- ☐ Dövlətin maliyyə ehtiyacları
- ☐ Xarici iqtisadi əlaqələr
- ☐ Əmtəə istehsalı və əmtəə tədavülü
- ☒ Mərkəzi və kommersiya banklarının tələbatı

Sual: Pulun meydana gəlməsinin ilkin şərti (Çəki: 1)

- ☐ Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
- ☒ Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləçsinə keçid
- ☐ Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
- ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan bazarların meydana çıxması

Sual: Pul ... ümumi ekvivalentidir. (Çəki: 1)

- ☐ Mübadilə dəyərinin
 - ☒ Mal və xidmətlərin dəyəri
 - ☐ İstehlak dəyərinin
 - ☐ Tam dəyərli pulların çəkisinin
-

Sual: Hansı dəyər forması bir əmtəənin dəyərini bir neçə ekvivalent əmtəədə əks etdirir. (Çəki: 1)

- ☒ Tam
 - ☐ Pul
 - ☐ Ümumi
 - ☐ Sadə
-

Sual: Nominal dəyərləri pullar tam dəyərlidir. (Çəki: 1)

- ☐ Bazarda kortəbii müəyyən olunan
 - ☐ Real dəyərindən aşağı olan
 - ☐ Real dəyərini üstələyən
 - ☒ Real dəyərə müvafiq olan
-

Sual: Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir: (Çəki: 1)

- ☒ Sadə
 - ☐ Tam
 - ☐ Ümumi
 - ☐ Pul
-

Sual: Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi necə adlanır? (Çəki: 1)

- ☐ Forfeyting
 - ☐ Dempinq
 - ☒ Barter
 - ☐ Faktoring
-

Sual: Nominal dəyəri dəyər nişanələri puldur: (Çəki: 1)

- ☐ Müəyyən olunmayan
 - ☐ Real dəyərə müvafiq olan
 - ☐ Real dəyərindən aşağı olan
 - ☒ Real dəyərdən yuxarı olan
-

Sual: Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir: (Çəki: 1)

- ☐ Monetarist
- ☐ Rasionalist
- ☒ Təkamül

☐ Psixoloji

Sual: Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir (Çəki: 1)

- ☐ Ancaq mənəvi
 - ☐ Məhdud saydakı
 - ☒ Bütün
 - ☐ Ancaq maddi
-

Sual: Pul dəyərinin müstəqil formasıdır. (Çəki: 1)

- ☒ Mübadilə
 - ☐ İstehlak
 - ☐ Əmtəə
 - ☐ Maliyyə
-

Sual: Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün xarakterikdir: (Çəki: 1)

- ☐ Pul
 - ☐ Tam
 - ☒ Ümumi
 - ☐ Sadə
-

Sual: Əmtəələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur: (Çəki: 1)

- ☒ Dəyəri
 - ☐ İstehlak dəyəri
 - ☐ Valyuta kursu
 - ☐ Mənfəəti
-

Sual: Pul ictimai zəruri əmək sərfinin hansı ölçüsü kimi çıxış edir: (Çəki: 1)

- ☒ Xarici
 - ☐ Daxili
 - ☐ Mənəvi
 - ☐ Mövsümi
-

Sual: Əmtəənin dəyərinin pul ilə ifadəsi kimi çıxış edir: (Çəki: 1)

- ☐ Gəlir
 - ☐ Mənfəət
 - ☐ Rentabellik
 - ☒ Qiymət
-

Sual: Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir: (Çəki: 1)

- ☒ Pul-əmtəə-pul
- ☐ Əmtəə-pul-əmtəə
- ☐ Əmtəə-əmtəə- pul

☐ Pul – borc öhdəliyi- əmtəə

Sual: Müasir pullar: (Çəki: 1)

- ☒ Qızıla dəyişdirilmir
 - ☐ Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
 - ☐ AR Mərkəzi bankında qızıla dəyişdirilir
 - ☐ AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir.
-

Sual: mövcud olduqca pul mövcud olacaqdır: (Çəki: 1)

- ☒ Əmtəə istehsalı
 - ☐ Valyuta bazarı
 - ☐ Fond bazarı
 - ☐ Veksel mübadiləsi
-

Sual: Pulun funksiyaları deməkdir: (Çəki: 1)

- ☐ Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi
 - ☒ Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü
 - ☐ Pulun düzgün fəaliyyəti üçün zəruri şərait.
 - ☐ Kreditə verilmiş pulun qiyməti
-

Sual: Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir: (Çəki: 1)

- ☒ Yalnız tam dəyərli
 - ☐ Yalnız natamam dəyərli
 - ☐ Tam və natamam dəyərli
 - ☐ Kağız və kredit
-

Sual: Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir: (Çəki: 1)

- ☐ Əmtəə mübadiləsində vasitəçi
 - ☐ Borc öhdəliklərinin ödəmə vasitəsi
 - ☒ Ümumi dəyər etalonu
 - ☐ Yığım və əmanət vasitəsi
-

Sual: Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır: (Çəki: 1)

- ☐ Dünya pulu
 - ☐ Tədiyə vasitəsi
 - ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
-

Sual: Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir: (Çəki: 1)

- ☒ Əmtəələrin mübadiləsində vasitəsi

- ☐ Borc öhdəliklərinin ödənilməsində vasitəçi
 - ☐ Yığım və əmanət vasitəsi
 - ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent
-

Sual: Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir. (Çəki: 1)

- ☐ İdeal, xəyal edilən
 - ☒ Ancaq real
 - ☐ Ancaq nağdsız
 - ☐ İdeal və real
-

Sual: Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi: (Çəki: 1)

- ☐ Əmtəə təklifini xeyli qabaqlamalılıdır
 - ☐ Əmtəə təklifindən xeyli aşağı olmalıdır
 - ☐ Vaxt keçdikgə azalsın
 - ☒ Əmtəələrin təklifinə uyğun olmalıdır.
-

Sual: Tədavül vasitəsi funksiyasını ... yerinə yetirir (Çəki: 1)

- ☐ Yalnız tam dəyərli pullar
 - ☐ Yalnız dəyər nişanələri
 - ☒ Tamdəyərli pullar və dəyər nişanələri
 - ☐ Yalnız nağdsız pullar
-

Sual: Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir (Çəki: 1)

- ☐ Əmtəələrin mübadiləsində vasitəçilikdə
 - ☐ Borc öhdəliklərinin ödənilmə vasitəsində
 - ☐ Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında
 - ☒ Yığım vasitəsi və pul apıtımında
-

Sual: Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir. (Çəki: 1)

- ☒ Yalnız real pullar
 - ☐ İdeal pullar
 - ☐ İdeal və real pullar
 - ☐ Yalnız nağdsız pullar
-

Sual: Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir: (Çəki: 1)

- ☒ Əmtəə-pul-əmtəə
 - ☐ Pul-əmtəə-pul
 - ☐ Əmtəə-borc öhdəliyi-pul
 - ☐ İstehsal – bölgü- mübadilə – istehlak
-

Sual: Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur: (Çəki: 1)

- ☐ Yalnız müxtəlif ölkələrin kommersiya bankları arasındakı

- ☐ Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı
 - ☒ Ölkələr arası və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı
 - ☐ Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı
-

Sual: Banklar tərəfindən beynəlxalq bank krediti verilir: (Çəki: 1)

- ☐ Yalnız ixrac edənlərə
 - ☐ Yalnız alıcı dövlətin hökumətinə
 - ☒ İxrac və idxal edənlərə
 - ☐ Yalnız idxalçılara
-

Sual: Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir: (Çəki: 1)

- ☐ Dönerli olmayan
 - ☒ Sərbəst dönerli
 - ☐ Qismən dönerli
 - ☐ Tədavül olunmayan
-

Sual: Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası: (Çəki: 1)

- ☐ Müəyyən edilmirdi
 - ☐ Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
 - ☒ Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi
 - ☐ Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi.
-

Sual: Əhalinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir: (Çəki: 1)

- ☒ Kredit
 - ☐ Faktoring
 - ☐ Forfeyting
 - ☐ İcarə
-

Sual: Hansı pul vahidləri beynəlxalq vahiddir: (Çəki: 1)

- ☐ SDR, ekü və avro
 - ☐ Ekü və dollar
 - ☐ SDR və avro
 - ☒ SDR və ekü
-

Sual: Pul yığımları mövcud olur: (Çəki: 1)

- ☐ Yalnız fərdi sahibkarlıq sferasında
 - ☒ Maddi istehsal sferası və fərdi şəxslərdə
 - ☐ Yalnız ayrı-ayrı şəxslərdə
 - ☐ Yalnız maddi istehsal sferasında
-

Sual: Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir: (Çəki: 1)

- ☐ Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında

- ☒ Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında
 - ☐ Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
 - ☐ Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında
-

Sual: Dəyər nişənlərinin tədavülündə qiymət miqyası: (Çəki: 1)

- ☐ Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
 - ☐ Müəyyən olunmur
 - ☐ Pul vahidinin metal çəkisinə uyğun gəlir
 - ☒ Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul vahidinin səciyyəsidir.
-

Sual: Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə: (Çəki: 1)

- ☐ Genişlənir
 - ☐ Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
 - ☐ Dəyişilməz qalır
 - ☒ Azalır
-

Sual: Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir: (Çəki: 1)

- ☐ Dövlət tərəfindən
 - ☐ Sövdələşən tərəflər tərəfindən
 - ☒ Əmtəələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə
 - ☐ Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada
-

Sual: Pullar nə vaxt tədavül vasitəsi funksiyasını düzgün yerinə yetirir: (Çəki: 1)

- ☐ Pul yığımları ilə real maddi ehtiyatların yaradılması arasında uyğunluq təmin edildikdə
 - ☐ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulduğundan az olduqda
 - ☐ Nağd dövriyyə nağdsız dövriyyəyə uyğun olduqda
 - ☒ Malların pula və əksinə tədavülü prosesinin maneəsiz başa çatmasında
-

Sual: Dünyanın iqtisad dövriyyəsinə xidmət göstərən pullar ... funksiyanı yerinə yetirirlər: (Çəki: 1)

- ☐ Dəfinə
 - ☒ Dünya pulu
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Dəyər ölçüsü
-

Sual: Pul tədiyə vasitəsi funksiyasını nə vaxt düzgün yerinə yetirər: (Çəki: 1)

- ☐ Borc öhdəlikləri üzrə faktiki ödənişlər müqavilədə nəzərdə tutulduğundan az olduqda
- ☐ Malların pula və əksinə tədavülü prosesi maneəsiz başa çatdıqda
- ☒ Borc öhdəlikləri üzrə faktiki ödəniş müqaviləsində nəzərdə tutulana uyğun olduqda

☐ Pul yığımlarının real maddi ehtiyatların yaradılmasına uyğunluğu müşahidə edildikdə

Sual: Dünya təcrübəsində pulun tədiyə vasitəsi kimi istifadə olunma sferası: (Çəki: 1)

- ☐ Çox məhduddur
 - ☐ Daralır
 - ☒ Genişlənir
 - ☐ Sabit qalır
-

Sual: Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti: (Çəki: 1)

- ☐ Yalnız veksellərin tətbiqi zamanı baş verir
 - ☐ Heç vaxt baş vermir
 - ☐ Yalnız nağdsız formada
 - ☒ Daima baş verir
-

Sual: Pul yığımı ola bilər: (Çəki: 1)

- ☒ Nağd və nağdsız formalarda
 - ☐ Yalnız nağd formada
 - ☐ Yalnız nağdsız formada
 - ☐ Yalnız dövlətin qiymətli kağızlarına investisiya yolu ilə
-

Sual: Dəfinə yığımdan fərqli olaraq: (Çəki: 1)

- ☐ Məqsədli təyinata malikdir, dəyər ölçüsü funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
 - ☐ Məqsədli təyinata malikdir, tədiyə vasitəsi funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır.
 - ☒ Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir və yalnız natural formada saxlanılır
 - ☐ Məqsədli təyinata malik deyil, sərvətin saxlanması funksiyasını yerinə yetirir yalnız nağdsız formada saxlanılır.
-

Sual: Pul tədiyə vasitəsi funksiyasını yerinə yetirərkən pul və əmtəənin qarşılıqlı hərəkəti: (Çəki: 1)

- ☐ Daima baş verir
 - ☐ Dövri olaraq baş verir
 - ☐ Yalnız nağd hesablaşmalarda baş verir
 - ☒ Baş vermir
-

Sual: Pulun tədiyə vasitəsi funksiyasını yerinə yetirməsində xarakterik formula hansıdır: (Çəki: 1)

- ☐ Əmtəə-pul- əmtəə
- ☐ Pul-əmtəə-pul
- ☐ Əmtəə-pul-borc öhdəliyi
- ☒ Əmtəə-borc öhdəliyi – pul

Sual: Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirdiyi zaman hansı hallarda iqtisadi böhran yaranmasına formal imkan yaranır (Çəki: 1)

- ☒ Lazımı anda əmtəə almaq üçün alıcının pulu çatmadıqda
 - ☐ Kreditorlar tərəfindən kreditə görə yüksək faiz qoyulduqda
 - ☐ Kreditorlar kifayət qədər kredit resurslarına malik olmadıqda
 - ☐ Kreditorlardan kredit almaq şərtləri borc alanı qane etmədikdə
-

Sual: Pul hansı halda tədiyə vasitəsi funksiyasını yerinə yetirir: (Çəki: 1)

- ☐ Yalnız əmtəə tədavülü sferasında
 - ☒ Əmtəə tədavülü sferası və qeyri əmtəə ödənişlərində
 - ☐ Yalnız qeyri-əmtəə ödənişləri sferasında
 - ☐ Yalnız maliyyə əməliyyatları zamanı
-

Sual: Pul hansı funksiyanı yerinə yetirərkən mal və xidmətlərin dəyərinin ümumi ekvivalenti kimi çıxış edir: (Çəki: 1)

- ☐ Tədavül vasitəsi
 - ☐ Tədiyyə vasitəsi
 - ☒ Dəyər ölçüsü
 - ☐ Yığım vasitəsi
-

Sual: Pulun hansı funksiyasını ancaq həqiqi pullar yerinə yetirir: (Çəki: 1)

- ☐ Yığım vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
-

Sual: Ölkədə bazar iqtisadiyyatının və rəqabətin inkişafı mübadilənin ekvivalentliliyinin təmin olunması qiymətin əmələ gəlməsinin vahid sisteminin mövcudluğu pulun hansı funksiyasının düzgün reallaşmasına şərait yaradır: (Çəki: 1)

- ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☐ Tədiyə vasitəsi
-

Sual: Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim edilməsi pulun hansı funksiyasının əsas təyinatıdır: (Çəki: 1)

- ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Yığım vasitəsi
-

Sual: Əmtəə mübadiləsində pulun hansı funksiyası vasitəçi rolunu oynayır. (Çəki: 1)

- ☐ Dəyər ölçüsü

- ☒ Tədavül vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Yığım vasitəsi
-

Sual: Əmtəə və xidmətlərin dəyərinin ani ödənilməsi – pulun hansı funksiyasının xarakterik xüsusiyyətidir: (Çəki: 1)

- ☐ Dəyər ölçüsü
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☒ Tədavül vasitəsi
-

Sual: Pulun hansı funksiyası mal və xidmətlərin kreditlə satılması forması ilə əlaqədardır: (Çəki: 1)

- ☐ Yığım vasitəsi
 - ☒ Tədiyə vasitəsi
 - ☐ Tədavül vasitəsi
 - ☐ Dəyər ölçüsü
-

Sual: Pullun xəyalən, ideal istifadəsi pulun hansı funksiyası üçün xarakterikdir: (Çəki: 1)

- ☒ Dəyər ölçüsü
 - ☐ Tədavül vasitəsi
 - ☐ Tədiyə vasitəsi
 - ☐ Yığım vasitəsi
-

Sual: Pul hansı funksiyanı yerinə yetirərkən əmtəələrin və pulun qarşı-qarşıya hərəkəti baş verir: (Çəki: 1)

- ☐ Dəyər ölçüsü
 - ☐ Tədiyə vasitəsi
 - ☒ Tədavül vasitəsi
 - ☐ Yığım vasitəsi
-

Sual: Pul hansı funksiyanı yerinə yetirərkən borc öhdəliklərinin ödənilməsi vasitəsi kimi çıxış edir: (Çəki: 1)

- ☐ Yığım vasitəsi
 - ☐ Tədavül vasitəsi
 - ☐ Dəyər ölçüsü
 - ☒ Tədiyə vasitəsi
-

Sual: Mal kütləsi ilə pul arasındakı uyğunluq, pulun qəbulu və istifadəsindəki rahatlıq, tədiyə qabiliyyətli tələbin; malların təklifinə uyğunluq pulun hansı funksiyasında öz əksini tapır: (Çəki: 1)

- ☒ Tədavül vasitəsi
- ☐ Tədiyə vasitəsi
- ☐ Dəyər ölçüsü
- ☐ Yığım vasitəsi

Sual: Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditə görə alacağı faiz dərəcəsi adlanır: (Çəki: 1)

- ☐ Lombard
- ☐ Netto
- ☒ Uçot
- ☐ İnhisarçı

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	65
Maksimal faiz	65
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Pulun rolu: (Çəki: 1)

- ☐ Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.
- ☐ İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- ☐ Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır.
- ☒ Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir.

Sual: Geniş təkrar prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə: (Çəki: 1)

- ☐ Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
- ☒ İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır.
- ☐ Pulun yığımlı baş verir və yığım fondu formalaşır.
- ☐ Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir.

Sual: İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər: (Çəki: 1)

- ☐ Barter sövdələşmələri:
- ☐ Kartoçka və mal talonları.
- ☒ Pul.
- ☐ Mal buraxılışının müəyyən olunan normaları.

Sual: İnflyasiya prosesləri: (Çəki: 1)

- ☒ Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır.
- ☐ Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir.
- ☐ Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- ☐ Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.

Sual: Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir: (Çəki: 1)

- ☐ Mal istehsalçıları arasında rəqabətdə.
 - ☐ İstehsal vasitələri üzərində xüsusi mülkiyyətlə.
 - ☐ Kortəbii qiymət qoyma ilə.
 - ☒ Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə.
-

Sual: Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur: (Çəki: 1)

- ☐ Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.
 - ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmnin hesablanması.
 - ☐ İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və hesablanması.
 - ☒ Milli valyutanın devalvasiya və revalvasiya faizinin müəyyənləşdirilməsində.
-

Sual: Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası: (Çəki: 1)

- ☐ İxtisar olunur.
 - ☒ Genişlənir.
 - ☐ Dəyişməz qalır.
 - ☐ Ancaq istehsal sferasında genişlənir.
-

Sual: Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki: (Çəki: 1)

- ☐ Pulun rolu genişlənir, kredit münasibətləri inkişaf edir.
 - ☐ Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini.
 - ☒ Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlı-vaxtında göndərilməsində pulun rolu zəifləyir.
 - ☐ Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.
-

Sual: Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır: (Çəki: 1)

- ☒ Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla
 - ☐ Mərkəzləşdirilmiş qaydada.
 - ☐ Kortəbii.
 - ☐ Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.
-

Sual: Planlı iqtisadiyyatda pula əsasən yanaşıldı: (Çəki: 1)

- ☐ İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.
 - ☒ İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi.
 - ☐ Kapital və ya öz-özünə artan dəyər kimi.
 - ☐ Yığım vasitəsi və sərvətin artırılması kimi.
-

Sual: Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır: (Çəki: 1)

- ☐ Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları.
 - ☐ Pulun yaranmasının qeyri əmtəə xarakteri.
 - ☒ İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi
 - ☐ Əmtəələrin qiymətləndirilməsi və mübadiləsi üçün istifadə imkanları.
-

Sual: Pul nəzəriyyəsinin inkişafı aşağıdakılarla əlaqədardır: (Çəki: 1)

- ☐ Xarici iqtisadi əlaqələrin geniş inkişafı və pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə.
 - ☒ Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurirəti ilə.
 - ☐ Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən.
 - ☐ Təkrar istehsal prosesinin geniş inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə.
-

Sual: Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsinin nədən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur: (Çəki: 1)

- ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılıdır.
 - ☐ Əhalinin məşğulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə.
 - ☐ Tələb və təklifin təsiri ilə kortəbii qaydada.
 - ☒ Tədavüldə olan pul kütləsi ilə
-

Sual: A.Fillips nəzəriyyəsinə görə qiymətlər səviyyəsi dəyişir: (Çəki: 1)

- ☒ Əhalinin məşğulluq və əmək haqqı səviyyəsindən asılı olaraq.
 - ☐ Tədavüldə pul kütləsinin dəyişməsinə münasib olaraq.
 - ☐ Tələb və təklifin sərbəst təsiri altında kortəbii.
 - ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılı olaraq.
-

Sual: Pulun Keynesian nəzəriyyəsi nəzərdə tutur: (Çəki: 1)

- ☐ Qiymətqoyma proseslərinin kortəbiiiliyini və dövlətin qiymətlərin müəyyən olunması prosesinə tam müdaxiləsizliyi.
 - ☒ Pul kütləsinin tənzimlənməsində dövlətin aktiv iştirakı və məşğulluğun və işgüzar aktivliyin stimullaşdırılmasında pul kütləsinin artırılması imkanlarını
 - ☐ Pulun miqdarının ölkənin qızıl valyuta ehtiyatlarından asılı olaraq müəyyənləşdirilməsi
 - ☐ Hökumətin sərt pul kredit siyasəti nəticəsində pul kütləsinin artımına yol verməməyi.
-

Sual: Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki: (Çəki: 1)

- ☐ Əmək haqqının həcmi məşğulluğun səviyyəsinə həlledici təsir göstərir.
- ☐ Məşğulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur.
- ☐ Məşğulluğun artması əmək haqqının artmasına təsir etsə də, qiymətlərin artımı ilə müşayiət olunmur.
- ☒ [yMəşğulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur.

Sual: Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı: (Çəki: 1)

- ☒ Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir.
 - ☐ Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır.
 - ☐ Kortəbii olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır.
 - ☐ Milli iqtisadiyyatın beynəlmilləşməsi səviyyəsindən asılıdır.
-

Sual: Pulun Keynesian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir: (Çəki: 1)

- ☐ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
 - ☐ təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.
 - ☐ Pulun yığımını stimullaşdırılmasına
 - ☒ Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
-

Sual: Pulun dövlət hakimiyyətinin simvolarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir: (Çəki: 1)

- ☒ Nominalist.
 - ☐ Metallist.
 - ☐ Keynesian.
 - ☐ Monetarist.
-

Sual: Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır: (Çəki: 1)

- ☒ Nominalist.
 - ☐ Metallist.
 - ☐ Keynesian.
 - ☐ Monetarist.
-

Sual: Pulun monetarist nəzəriyyəsi tərəfdarları tərəfindən təklif olunan tədbirlər yönəldilmişdir: (Çəki: 1)

- ☐ Pul yığımını stimullaşdırılmasına
 - ☐ Tələbin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsinə
 - ☒ Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına
 - ☐ Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə
-

Sual: pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir: (Çəki: 1)

- ☐ Nominalist.
 - ☒ Metallist.
 - ☐ Keynesian.
 - ☐ Monetarist.
-

Sual: İctimai sərvətin mənbəyi kimi insan əməyi tərəfindən yaradılmış maddi nemətlər məcmusu deyil, qızıl və gümüşün qəbul edilməsi, tədavüldəki tam dəyərli pulların pul nişanları ilə əvəz olunmasının inkarı pul nəzəriyyəsinin xarakterik çatışmamazlığıdır: (Çəki: 1)

- ☐ Nominalist.
 - ☒ Metallist.
 - ☐ Keynesian.
 - ☐ Monetarist.
-

Sual: Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılır: (Çəki: 1)

- ☐ Nağd
 - ☐ Kağız
 - ☐ Metal
 - ☒ Nağdsız
-

Sual: Nağdsız pullar dövriyyəyə buraxılır: (Çəki: 1)

- ☐ Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə.
 - ☐ Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən.
 - ☐ Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə.
 - ☒ Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə
-

Sual: Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur: (Çəki: 1)

- ☐ Əmək haqqının verilməsi ilə.
 - ☐ Hesablaşma-kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından ehtiyat fondlarına köçürülməsi ilə.
 - ☒ Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə.
 - ☐ Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.
-

Sual: Pul emissiyasının əsasında əməliyyatı dayanır. (Çəki: 1)

- ☐ Maliyyə.
 - ☒ Kredit.
 - ☐ Valyuta.
 - ☐ Fond.
-

Sual: Dövriyyəyə pulun buraxılmasında pulun miqdarı: (Çəki: 1)

- ☐ Həmişə azalır
 - ☐ Həmişə artır.
 - ☐ Dəyişməz qalır.
 - ☒ Artıb və ya azala bilər.
-

Sual: Pulun emissiyası mövcuddur: (Çəki: 1)

- ☐ Ancaq nağd.
- ☐ Ancaq kağız
- ☒ Nağd və nağdsız.

☐ Ancaq nağdsız.

Sual: Nağd pulun emissiyasını həyata keçirir: (Çəki: 1)

- ☐ Kommersmiya bankları və müəssisələri.
 - ☐ Kommersiya bankları.
 - ☐ Mərkəzi Bank və kommersiya bankları.
 - ☒ Mərkəzi Bank və onun hesablaşma-kassa mərkəzləri.
-

Sual: Nağd pulun ehtiyat fondu və dövriyyə kassası saxlanılır: (Çəki: 1)

- ☐ Dövlət Xəzinədarlıq Agentliyində
 - ☐ Kommersiya banklarında.
 - ☒ Mərkəzi Bankın ərazi idarələrində.
 - ☐ İpoteka Fondunda.
-

Sual: multiplikatoru kommersiya bankının depozit hesablarında bir bankdan digərinə hərəkət dövründə pulun artması prosesini əks etdirir: (Çəki: 1)

- ☒ Bank.
 - ☐ Depozit
 - ☐ Kredit.
 - ☐ Ssuda
-

Sual: Dövriyyəyə pul emissiyasının başlıca məqsədi müəssisələrin dövriyyə vəsaitlərinə olan əlavə ehtiyatlarının ödənilməsidir: (Çəki: 1)

- ☐ Nağd.
 - ☒ Nağdsız.
 - ☐ Tam dəyərli.
 - ☐ Kağız.
-

Sual: Hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasına daxil olan nağd pulun məbləği kassanın məxaricindən çoxdursa bu zaman pul: (Çəki: 1)

- ☐ Müvəqqəti olaraq hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasında saxlanılır.
 - ☐ Mərkəzi Banka göndərilir
 - ☐ Depozit hesablarına köçürülür
 - ☒ Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.
-

Sual: Ərazi idarələrinin ehtiyat fondunda saxlanılır: (Çəki: 1)

- ☒ Tədavülə buraxılmaq üçün nəzərdə tutulmuş pul nişanları ehtiyatı.
 - ☐ Ölkənin qızıl valyuta ehtiyatı.
 - ☐ Ancaq xırda metal sikkələrin ehtiyatı.
 - ☐ Yarasız nağd pul.
-

Sual: multiplikatoru yalnız iqtisadiyyatın kreditləşdirilməsi nəticəsində həyata keçirilən multiplikativ hərəkətdir: (Çəki: 1)

- ☒ Kredit.

- ☐ Depozit.
 - ☐ Bank.
 - ☐ Maliyyə.
-

Sual: Ərazi idarəsi hesablaşma kassa xidməti göstərir: (Çəki: 1)

- ☐ Müəssisələrə.
 - ☐ Əhaliyə.
 - ☒ Kommersiya banklarına
 - ☐ Bələdiyyə orqanlarına.
-

Sual: multiplikatoru pulun kommersiya bankının depozit hesablarında olan multiplikativ obyektidir: (Çəki: 1)

- ☐ Kredit.
 - ☒ Depozit.
 - ☐ Bank.
 - ☐ Maliyyə.
-

Sual: Hesablaşma-kassa mərkəzinin... .. yerləşən pulun hərəkət edir : (Çəki: 1)

- ☒ Dövriyyə kassasında
 - ☐ Ehtiyat fondunda.
 - ☐ Dövriyyə kassasında və ehtiyat fondunda
 - ☐ Dövriyyə kassasında ehtiyat fonduna keçid prosesində.
-

Sual: Gündəlik emissiya balansı tərtib edilir: (Çəki: 1)

- ☐ Ərazi idarəsi və kommersiya bankları ilə birgə.
 - ☐ Kommersiya bankları tərəfindən.
 - ☒ Mərkəzi bankın idarə heyəti tərəfindən
 - ☐ Maliyyə Nazirliyi tərəfindən.
-

Sual: Ərazi idarəsinin dövriyyə kassasının təyinatı: (Çəki: 1)

- ☐ Kommersiya banklarından nağd pulun qəbulu üçün
 - ☒ Kommersiya banklarına nağd pulun verilməsi və banklarda nağd pulun qaytarılması.
 - ☐ Kommersiya banklarından nağd pulun verilməsi.
 - ☐ İnvestisiya layihələrinin həyata keçirilməsi.
-

Sual: Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiya həcmi müəyyən edilir: (Çəki: 1)

- ☐ Əhalinin pul gəlirləri və xərcləri proqnozu əsasında kommersiya bankları tərəfindən
 - ☒ Kommersiya banklarının kassa dövriyyəsi əsasında Mərkəzi Bank tərəfindən
 - ☐ Sosial iqtisadi vəziyyətin təqdiqi əsasında yerli hakimiyyət orqanları tərəfindən
 - ☐ Müəssisələrin pul gəlirləri və xərcləri əsasında kommersiya bankları tərəfindən
-

Sual: Bazar iqtisadiyyatı şəraitində nağdsız pulun emissiyasını həyata keçirir: (Çəki: 1)

- ☒ Kommersiya bankları

- ☐ Mərkəzi Bank
 - ☐ Ərazi idarələri
 - ☐ Bank olmayan kredit təşkilatları
-

Sual: Ərazi idarəsi üçün o əməliyyat emissiya əməliyyatı hesab edilir ki, bu zaman nağd pul: (Çəki: 1)

- ☐ Mərkəzi Bankdan daxil olur.
 - ☐ Dövriyyə kassasından ehtiyat fonduna köçürülür.
 - ☐ Kommersiya banklarına ötürülür
 - ☒ Ehtiyat fondundan dövriyyə kassasına köçürülür.
-

Sual: Multiplikativ əmsal hansı köçürmə normalarına tərs mütənasibdir: (Çəki: 1)

- ☒ Mərkəzi Bankın mərkəzləşdirilmiş ehtiyatı.
 - ☐ Ərazi idarəsinin dövriyyə kassası
 - ☐ Müəssisənin kassa ehtiyatı
 - ☐ Məcburi sığorta fondu
-

Sual: Multiplikativ əmsal müəyyən müddət üçün artımını xarakterizə edir: (Çəki: 1)

- ☒ Dövriyyədəki pul kütləsinin
 - ☐ Kommersiya bankında depozit əmanətinin.
 - ☐ Mərkəzi Bankın qızıl valyuta ehtiyatlarının
 - ☐ Kommersiya banklarının resurs bazasının
-

Sual: Ərazi idarəsi kommersiya banklarına onların müxbir hesablarında olan vəsait həddində nağd pul verir: (Çəki: 1)

- ☐ Ödənişli əsaslarla Mərkəzi Bank tərəfindən müəyyən olunmuş tarif üzrə
 - ☐ Tərəflər arasındakı müqavilə ilə müəyyən olunmuş tarif üzrə ödənişli əsasla
 - ☒ Ödənilmir
 - ☐ Ərazi idarəsi tərəfindən müəyyən olunmuş tarif üzrə ödənişli əsasla.
-

Sual: Bazar iqtisadiyyatı şəraitində nağd pulun emissiyası həyata keçirilir: (Çəki: 1)

- ☐ Kommersiya bankları tərəfindən
 - ☐ Kommersiya bankları və Mərkəzi Bank tərəfindən
 - ☒ Mərkəzi Bank tərəfindən
 - ☐ Kommersiya bankları və müəssisələr tərəfindən
-

Sual: İctimai məhsulun dəyərinin dövretməsində pulun hərəkət sürəti bu nisbətə hesablanır: (Çəki: 1)

- ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi.
- ☐ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqna nisbəti kimi.
- ☐ Müəyyən müddət ərzində bankın kassasına daxil olan pul dövriyyəsinin tədavüldəki pulun orta qalıqna nisbəti kimi.

● Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi

Sual: Pul kütləsinin tərkibi və strukturunu xarakterizə edir: (Çəki: 1)

- ☐ Multiplikativ əmsallar
 - ☐ Pul tədavülünün sürət göstəriciləri.
 - ☐ Monetizasiya əmsalları
 - Pul aqreqları.
-

Sual: İqtisadiyyatda pulun tədavül sürəti bu nisbətlə hesablanır: (Çəki: 1)

- ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi.
 - ☐ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi.
 - Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalağına nisbəti kimi.
 - ☐ Müəyyən müddət ərzində bankın kassasınadaxil olan hasilatın tədavüldəki pulun orta qalıq nisbəti kimi.
-

Sual: Müasir pul tədavülü qanununa əsasən zəruri olan pulun miqdarı pulun əsaslanır: (Çəki: 1)

- Tədavül vasitəsi və tədiyə vasitəsinə
 - ☐ Dəyər ölçüsünə
 - ☐ Tədavül vasitəsi və yığım vasitəsinə.
 - ☐ Dəyər ölçüsü və tədiyə vasitəsinə
-

Sual: Pul kütləsinin ən likvid hissəsi: (Çəki: 1)

- ☐ Nağdsız pul
 - ☐ Kvazi pul
 - Nağd pul
 - ☐ Xarici valyutada depozit
-

Sual: Bankın kassasına pulun qaytarılma sürəti bu nisbətlə hesablanır: (Çəki: 1)

- ☐ Müəyyən müddət ərzində cəmi nağd pul dövriyyəsinin tədavüldəki pulun orta qalıq nisbəti kimi
 - Müəyyən müddət ərzində bankın kassasına daxil olmalar üzrə dövriyyənin tədavüldəki pulun orta qalıq nisbəti kimi.
 - ☐ Milli gəlirin pul kütləsinə nisbəti kimi
 - ☐ Məcmu ictimai məhsulun pul kütləsinə nisbəti kimi
-

Sual: Pulun tədavül sürəti bunları ölçməyə imkan verir: (Çəki: 1)

- Pul nişanlarının hərəkət intensivliyini
 - ☐ Milli valyutanın devalvasiya və revalvasiya faizini
 - ☐ Manatın alıcılıq qabiliyyətini
 - ☐ Manatın əmtəə və mala örtülməsi dərəcəsini
-

Sual: Pulun tədavül sürəti ilə onun zəruri miqdarı arasındakı əlaqə: (Çəki: 1)

- ☐ Birbaşadır
 - ☒ Əksinədir
 - ☐ Mövcud deyildir
 - ☐ Mərkəzləşdirilmiş qaydadadır
-

Sual: Pulun tədavül sürətinin artması: (Çəki: 1)

- ☐ Tədavül üçün zəruri olan pulun miqdarına təsir göstərmir
 - ☒ Tədavül üçün zəruri olan pulun miqdarını azaldır.
 - ☐ Mərkəzi Bank tərəfindən pulun emissiyasından xəbər verir.
 - ☐ Tədavülə zəruri olan pulun miqdarını artırır
-

Sual: Qiymət səviyyəsinin artımı bunları zəruri edir: (Çəki: 1)

- ☐ Köhnə pul nişanlarının yeniləri ilə əvəz olunmasını
 - ☒ Pulun miqlarının artmasını
 - ☐ Dövriyyədən pulun bir hissəsinin götürülməsi
 - ☐ Milli valyutanın revalvasiyasının keçirilməsini
-

Sual: Satılmış malların miqdarının artması bu cəhətləri bildirir: (Çəki: 1)

- ☐ Pulun tədavül sürətinin azalmasını
 - ☒ Mal alışını üçün zəruri olan pul miqdarının artmasını
 - ☐ Mərkəzi Bank tərəfindən tədavüldən pulun bir hissəsinin götürülməsini.
 - ☐ Mal alışını üçün zəruri olan pul miqdarının azalmasını
-

Sual: Tam dəyərli pulların tədavülü zamanı pul və mal kütləsi arasındakı nisbət müəyyən edilir: (Çəki: 1)

- ☐ Mərkəzləşdirilmiş qaydada hökumət tərəfindən
 - ☐ Pulun dəyər ölçüsü funksiyası vasitəsilə kortəbii
 - ☐ Bankların və müəssisələrin müqaviləsi üzrə.
 - ☒ Pulun dəfinə funksiyası vasitəsilə kortəbii
-

Sual: Kağız pul tədavülü qanununa müvafiq olaraq dəyər nişanlarının miqdarını: (Çəki: 1)

- ☐ Kommersiya bankları müəyyən edirlər
 - ☒ Tədavül üçün zəruri olan qızıl pulların qiymətləndirilmiş miqdarına bərabər götürülür.
 - ☐ Kortəbii müəyyən edilir.
 - ☐ Planlı qaydada müəyyən edilir
-

Sual: Monetizasiya əmsalı bu nisbətlə hesablanır: (Çəki: 1)

- ☐ Milli gəlirin pul bazasına nisbəti kimi.
 - ☒ Pul kütləsinin orta illik miqdarının ÜDM-in nominal miqdarına nisbəti kimi.
 - ☐ Ölkənin qızıl valyuta ehtiyatının dövriyyədəki nağd pulun həcminə nisbəti kimi.
 - ☐ ÜDM-in moninal miqdarının pul kütləsinin orta illik miqdarına nisbəti kimi
-

Sual: Nağdsız dövriyyənin inkişafı (Çəki: 1)

- ☐ Tədavül üçün zəruri olan nağd pulun miqdarını artırır.
- ☒ Tədavül üçün zəruri olan nağd pulun miqdarını azaldır.
- ☐ tədavül üçün zəruri olan nağd pulun miqdarına təsir etmir
- ☐ Nağd dövriyyəni tamamilə ləğv edir

Sual: Qızıl pulun tədavülü zamanı pul kütləsi mal kütləsindən artıq olanda pul: (Çəki: 1)

- ☒ Dəfinəyə çevrilir
- ☐ Tədavüldə qalaraq inflyasiyanı artırır
- ☐ Mərkəzi Bank tərəfindən tədavüldən götürülür.
- ☐ Kommersiya bankları tərəfindən tədavüldən götürülür

Sual: Pul kütləsi göstəricilərinin artım istiqamətini müəyyən edir: (Çəki: 1)

- ☒ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ Milli Məclis
- ☐ Nazirlər Kabineti

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti: (Çəki: 1)

- ☐ Həmişə baş verir.
- ☒ Heç zaman baş vermir
- ☐ Sövdələşmə subyektlərinin razılığı əsasında baş verir.
- ☐ Dövri olaraq baş verir.

Sual: Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur: (Çəki: 1)

- ☒ Kommersiya banklarının.
- ☐ Ərazi idarələrinin
- ☐ Bank olmayan kredit təşkilatlarının
- ☐ Bankomatların

Sual: Tədiyə dövriyyəsi həyata keçirilir: (Çəki: 1)

- ☒ Nağd və nağdsız formalarda
- ☐ Yalnız nağd formada.
- ☐ Yalnız nağdsız formada

☐ Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada

Sual: Bütün nağdsız dövriyyə: (Çəki: 1)

- ☐ Tədiyəsiz.
 - ☐ Nağd.
 - ☐ Mövsümi.
 - ☒ Ödənişli
-

Sual: Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir: (Çəki: 1)

- ☐ Tədavül vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☒ Tədiyə vasitəsi
 - ☐ Dəyər ölçüsü
-

Sual: Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və benefisiarlar üçün zəruri şərt kimi mövcud olmalıdır: (Çəki: 1)

- ☐ Dövriyyə kassasının limiti.
 - ☒ Bank hesabları
 - ☐ Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya.
 - ☐ Mərkəzi Bankın xüsusi icarəsi.
-

Sual: Banklar və bank olmayan kredit təşkilatları ölkə ərazində hesablaşmaların aparılmasından ötrü bir birlərində hesablar açırlar: (Çəki: 1)

- ☒ Müxbir.
 - ☐ Loro
 - ☐ Nostro.
 - ☐ Büdcə
-

Sual: İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır: (Çəki: 1)

- ☒ Nağdsız.
 - ☐ Nağd
 - ☐ Mövsümi.
 - ☐ Valyuta
-

Sual: Nağdsız hesablaşma sistemlərinin sabit işləməsini təmin etmək, onların fəaliyyətini təşkil etmək, əlaqələndirmək və nəzarət etmək səlahiyyətindədir. (Çəki: 1)

- ☐ Hesablama Palatasının
 - ☐ Kommersiya bankların
 - ☐ Klirinq Mərkəzinin
 - ☒ Mərkəzi Bankın
-

Sual: Bankların müxbir hesabları açılır: (Çəki: 1)

- ☐ [yenMərkəzi Bankın göstərişi üzrə.
 - ☐ Bələdiyyələrin göstərişi ilə
 - ☒ Banklararası müqavilələr əsasında
 - ☐ Maliyyə Nazirliyinin göstərişi ilə
-

Sual: Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir: (Çəki: 1)

- ☐ Nağd.
 - ☒ Tədiyə
 - ☐ Avans
 - ☐ Mövsümi.
-

Sual: Hesablaşma xidməti üçün bank ilə müştəri arasında bağlanılır: (Çəki: 1)

- ☐ Kredit müqaviləsi
 - ☐ Pul vəsaitlərinin qəbulu müqaviləsi
 - ☐ Trast müqaviləsi
 - ☒ Bank hesabı müqaviləsi.
-

Sual: Nağdsız hesablaşmalar aparılır: (Çəki: 1)

- ☒ Müəyyən forma və standarta malik hesablaşma sənədləri əsasında.
 - ☐ Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbrləri əsasında.
 - ☐ Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.
 - ☐ Vəsaitin alıcısı, ödəyicisi və kommersiya bankları tərəfindən müstəqil qaydada.
-

Sual: Nağdsız dövriyyə əhatə edir. (Çəki: 1)

- ☐ Ancaq əmtəə dövriyyəsini
 - ☒ Əmtəə və qeyri əmtəə dövriyyəsini
 - ☐ Ancaq qeyri əmtəə dövriyyəsini
 - ☐ Ancaq maliyyə dövriyyəsini.
-

Sual: Nağdsız pul dövriyyəsində nağd dövriyyə ilə müqayisədə tədavül xərcləri: (Çəki: 1)

- ☐ Həddən çoxdur.
 - ☐ Mövcud deyildir
 - ☒ Olduqca azdır
 - ☐ Olduqca çoxdur.
-

Sual: İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyasını həyata keçirirlər: (Çəki: 1)

- ☐ Dövlət bankları
 - ☒ Kommersiya bankları
 - ☐ Təsərrüfat subyektləri
 - ☐ Hesablaşma kassa mərkəzləri
-

Sual: Pulun tədavül vasitəsi funksiyası (Çəki: 1)

- ☐ Nağdsız dövriyyənin əsasında durur
- ☒ Nağdsız istifadə oluna bilməz
- ☐ Nağdsız dövriyyədə arabir arabir istifadə olunur
- ☐ Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə olunur.

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	44
Maksimal faiz	44
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: hazırda ölkəmizdə nağdsız hesablaşma formalarından ən çox istifadə olunanı: (Çəki: 1)

- ☐ Akkreditiv
- ☐ Ödəmə tələbname
- ☒ Ödəmə tapşırığı
- ☐ Çeklər

Sual: bank tərəfindən ödəyicidən ödəmə tapşırığı icra üçün qəbul edilir, yalnız: (Çəki: 1)

- ☐ A. Mərkəzi Bankın İdarəçiliyinin ödəmə üçün razılığı əsasında
- ☒ B. Ödəyicinin hesabında vəsaitin olduğu halda
- ☐ C. Ödəyici kommersiya təşkilatı olduğu halda
- ☐ D. Vəsaiti ödəyən və vəsaiti qəbul edən tərəfə eyni bankda xidmət göstərilirsə

Sual: tərəflərin müqaviləsindən asılı olaraq ödəmə tapşırıqlı hesablaşmalar aşağıdakı kimi ola bilər: (Çəki: 1)

- ☐ Geri çağırılan və geri çağırılmayan
- ☐ Açıq və qapalı
- ☐ Adlı və orderli
- ☒ Müddətli, tələbolunanadək, təxirəsalınmış.

Sual: müddətli ödəmə tapşırıqları istifadə edilir: (Çəki: 1)

- ☒ Avans hesablaşmalarında, malların yüklənməsi və iri sövdələşmələr zamanı qismən ödəmələrdə
- ☐ Yalnız avans hesablaşmalarda
- ☐ Yalnız malların yüklənməsində
- ☐ Yalnız iri sövdələşmələr zamanı qismən ödəmələrdə

Sual: hesablaşma forması, emitent-bankın müştərinin sərəncamına əsasən və onun hesabına, hesablaşma sənədləri əsasında hesablaşma ödəyicisindən vəsaitin qəbul edilməsini yerinə yetirən bank əməliyyatıdır. (Çəki: 1)

- ☒ İnkasso
 - ☐ Akkreditiv
 - ☐ Çeklərlə hesablaşma
 - ☐ Veksel hesablaşması
-

Sual: akkreditiv hesablaşma formasının çatışmayan cəhəti: (Çəki: 1)

- ☐ Hesablaşma əməliyyatlarının yerinə yetirilmə tezliyi və sadəliyi
 - ☒ Əmtəə dövriyyəsinin ləngiməsi, akkreditivin fəaliyyət müddətində alıcının vəsaitinin təsərrüfat dövriyyəsindən yayınması
 - ☐ Malgöndərənə alıcı tərəfindən ona təqdim edilən mala görə zəmanətin verilməməsi.
 - ☐ Mərkəzi Bankdan akkreditiv hesablaşma formasının aparılması üçün xüsusi razılığın alınması
-

Sual: akkreditivin bütün məbləğinin emiten-bankın icraçı bankda olan hesabından silinməsi hüququnun verilməsi ilə müşayiət olunan icraçı bankda açılan akkreditiv: (Çəki: 1)

- ☐ Örtülmüş
 - ☐ kommersiya
 - ☐ Qeyri-kommersiya
 - ☒ Örtülməyən
-

Sual: akkreditiv formalı hesablaşmalarda məhsul ödənilir: (Çəki: 1)

- ☒ Məhsulun yüklənməsindən sonra
 - ☐ Məhsulun yüklənməsindən əvvəl
 - ☐ Məhsulun alıcıya çatdırılmasından sonra
 - ☐ Avans ödəmədən sonra
-

Sual: emitent-bank tərəfindən malgöndərəni xəbərdar etmədən dəyişdirilə bilən və ya ləğv edilən akkreditiv: (Çəki: 1)

- ☐ Geri çağırılmayan
 - ☐ Klassik
 - ☒ Geri çağırılan
 - ☐ Orderli
-

Sual: alıcı ona xidmət göstərən banka depozitində olan vəsait və ya bankın zəmanəti ilə satıcının ərazisində yerləşən malın qiymətinin, ödəyicinin (alıcının) müəyyən etdiyi şərtlərlə ödənilməsinə dair verdiyi tapşırıq əsasən hesablaşmanın aparıldığı forma adlanır. (Çəki: 1)

- ☒ Akkreditiv
 - ☐ İnkasso
 - ☐ Veksel
 - ☐ Çeklərlə hesablaşma
-

Sual: . malgöndərənin razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməyən akkreditiv necə adlanır: (Çəki: 1)

- ☐ Geri çağırılan
 - ☐ Orderli
 - ☐ Klassik
 - ☒ Geri çağırılmayan
-

Sual: akkreditiv üzrə nağd pulun ödənilməsi: (Çəki: 1)

- ☒ Mümkün deyil
 - ☐ Mümkündür
 - ☐ Bank-emitentin razılığı ilə mümkündür
 - ☐ Mərkəzi Bankın razılığı ilə mümkündür.
-

Sual: akkreditiv ilə hesablaşmanın əsas xüsusiyyəti: (Çəki: 1)

- ☐ Bir neçə malgöndərən üçün istifadə edilə bilməz və ya ünvanı dəyişdirilə bilər.
 - ☒ Yalnız bir malgöndərənə şamil edilə bilər və ünvanı dəyişdirilə bilməz.
 - ☐ Yalnız nağd pula ödənilə bilər.
 - ☐ Yalnız fiziki şəxslərlə sövdələşmələrdə istifadə edilə bilər.
-

Sual: akkreditivin müddəti və akkreditiv üzrə hesablaşma qaydası müəyyən edilir: (Çəki: 1)

- ☐ Mərkəzi Bank tərəfindən
 - ☐ Maliyyə nazirliyi tərəfindən
 - ☐ Mərkəzi Bankın ərazi üzrə idarəsi tərəfindən
 - ☒ Alıcı və satıcı arasında müqaviləyə əsasən
-

Sual: akkreditivin müsbət cəhəti: (Çəki: 1)

- ☐ Sövdələşmənin tərtibatının sadəliyi
 - ☐ Əmtəə dövriyyəsinin tezliyi
 - ☒ Malgöndərənə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi.
 - ☐ Əlavə xərclərin az olması.
-

Sual: emitent-bankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır: (Çəki: 1)

- ☐ örtülmüş
 - ☐ kommersiya
 - ☒ örtülən
 - ☐ Qeyri-kommersiya
-

Sual: ödəyiciyə akkreditivin ödənilməsindən imtina hüququ yalnız aşağıdakı halda verilə bilər: (Çəki: 1)

- ☐ Malgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.
- ☐ Malgöndərən başqa bankda hesabı açıldıqda
- ☐ Akkreditiv geri çağırılmayan olduqda

☒ Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə

Sual: çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər: (Çəki: 1)

- ☐ Yalnız fiziki şəxslər arasında
 - ☐ B. Yalnız hüquqi şəxslər arasında
 - ☒ Hüquqi və fiziki şəxslər arasında
 - ☐ Yalnız kommersiya bankları arasında
-

Sual: çek kitabçalarının blank formaları müəyyən edilir: (Çəki: 1)

- ☒ Mərkəzi Bank tərəfindən
 - ☐ Maliyyə Nazirliyi tərəfindən
 - ☐ AR Hökuməti tərəfindən
 - ☐ Mili Məclis tərəfindən
-

Sual: Azərbaycan banklarının buraxdığı çeklər ... ərazilərdə dövr edə bilər: (Çəki: 1)

- ☐ MDB dövlətlərində
 - ☐ Rusiya və Belorusiyada
 - ☐ Keçmiş SSRİ respublikalarında
 - ☒ Yalnız ölkə ərazisində
-

Sual: fiziki şəxslər arasında çeklərlə hesablaşmalar: (Çəki: 1)

- ☐ Mümkündür
 - ☒ Qeyri-mümkündür
 - ☐ Mərkəzi Bankın razılığı ilə mümkündür.
 - ☐ Adli çeklər olduğu zaman mümkündür.
-

Sual: plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir. (Çəki: 1)

- ☐ Müddətli
 - ☒ Debet
 - ☐ Kredit-debet
 - ☐ Kredit
-

Sual: hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabçası verilə bilər. (Çəki: 1)

- ☐ Büdcə təşkilatı
 - ☐ Kommersiya təşkilatı
 - ☒ dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti
 - ☐ dövlət bələdiyyə orqanı
-

Sual: vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr: (Çəki: 1)

- ☒ mümkündür
- ☐ mümkün deyil
- ☐ yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür

☐ yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkündür.

Sual: Çeklər müştərinin hansı hesabından ödənilir? (Çəki: 1)

- ☒ Vəsaitlərini depozitə qoyduqları ayrıca hesabdan
 - ☐ Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.
 - ☐ Tranzit hesabdan
 - ☐ Valyuta hesabından
-

Sual: bankın müştərisi hansı məbləğə çek yaza bilər. (Çəki: 1)

- ☐ İstənilən məbləğdə
 - ☐ Yalnız malgöndərənə olan borcu məbləğində
 - ☒ Bankda depozitə qoyduğu məbləğdə
 - ☐ 1000 manata bölünən istənilən məbləğdə
-

Sual: Depozit, veksəl, uçot ssudaları və banklararası kredit üzrə faizlər... .. görə müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ kreditləşmə müddətinə görə
 - ☐ kredit idarələrinə görə
 - ☐ Kreditin formalarına görə
 - ☒ kredit təşkilatlarının əməliyyat növünə görə
-

Sual: Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir: (Çəki: 1)

- ☐ uzun müddətli
 - ☒ qısa müddətli
 - ☐ vaxtı keçmiş
 - ☐ ödəniş vaxtı uzadılmış
-

Sual: Bazar bank sistemi bölüşdürücü bank sistemində nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ banklara mülkiyyət formasına görə
 - ☐ banklara mülkiyyətin yeknesəkliyi ilə
 - ☐ yalnız dövlət bankının fəaliyyəti imkanı ilə
 - ☒ banklara mülkiyyət forması müxtəlifliyi ilə.
-

Sual: Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek: (Çəki: 1)

- ☐ Orderli çek
 - ☐ Təqdimatlı çek
 - ☐ Pul çeki
 - ☒ Adlı çek
-

Sual: banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir? (Çəki: 1)

- ☐ Hesab-qaiməyə əsasən
- ☒ Hesablaşma sənədlərinə əsasən
- ☐ Nəqliyyat sənədlərinə əsasən

☐ Uyğunluq sertifikatına əsasən

Sual: Ödənişin çeki banka təqdim edən şəxsə ödənilədiyi çek necə adlanır? (Çəki: 1)

- ☐ Pul çeki
 - ☐ Adlı çek
 - ☒ Təqdimatlı çek
 - ☐ Orderli çek
-

Sual: aşağıdakı çek ötürülə bilməz. (Çəki: 1)

- ☐ Pul çeki
 - ☐ Təqdimatlı çek
 - ☐ Orderli çek
 - ☒ Adlı çek
-

Sual: qarşılıqlı ödənişlərin zaçotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılar çıxış edə bilər: (Çəki: 1)

- ☒ İstənilən hesablaşma sənədləri
 - ☐ Yalnız ödəmə tapşırıqları
 - ☐ Yalnız ödəmə –tələbnamə tapşırıqları
 - ☐ Yalnız hesablaşma çekləri.
-

Sual: Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır: (Çəki: 1)

- ☐ Orderli çek
 - ☐ Adlı çek
 - ☒ Təqdimatlı çek
 - ☐ Pul çekləri
-

Sual: çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürücülük yolu ilə başqasına ötürülürsə bu çek: (Çəki: 1)

- ☐ Təqdim olunana çek
 - ☒ Orderli çek
 - ☐ Adlı çek
 - ☐ Pul çeki
-

Sual: hesablaşma sənədləri üzrə vəsaitlərin köçürülməsi öhdəliyini plastik kart vasitəsilə yerinə yetirmək üçün bankın razılığı: (Çəki: 1)

- ☐ Ekvayring
 - ☐ İnkasso
 - ☐ Embosso
 - ☒ Avtorizasiya
-

Sual: ölkə ərazisində banklar arasında hesablaşmalar: (Çəki: 1)

- ☐ Yalnız Mərkəzi Bankın hesablaşma –kassa mərkəzləri vasitəsilə
- ☐ Yalnız bankların müxbir hesabları vasitəsilə

- ☒ Yalnız Mərkəzi Bankın hesablaşma-kassa mərkəzləri vasitəsilə bankların müxbir hesabları üzrə və klirinq hesablaşma əsasında
- ☐ Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə
-

Sual: ötürücü imza (indossamentin) ilə verilən çeklər: (Çəki: 1)

- ☒ Orderli çek
- ☐ Adlı çek
- ☐ Təqdimatlı çek
- ☐ Pul çeki
-

Sual: kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti: (Çəki: 1)

- ☐ Embosso
- ☐ Avtorizasiya
- ☒ Ekvayrinq
- ☐ Domisilyasiya
-

Sual: eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir: (Çəki: 1)

- ☒ Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə
- ☐ Yalnız bankın müxbir hesabı vasitəsilə
- ☐ Yalnız hesablaşma-kassa mərkəzləri vasitəsilə
- ☐ Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə
-

Sual: bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər: (Çəki: 1)

- ☐ Debet
- ☐ Müddətli
- ☐ Kredit-debet
- ☒ Kredit
-

Sual: banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar: (Çəki: 1)

- ☐ Mümkün deyil
- ☒ Məhdudiyyətsiz mümkündür.
- ☐ Yalnız eyni ərazidə fəaliyyət göstərən banklar arasında mümkündür
- ☐ Eyni hesablaşma-kassa mərkəzində xidmət göstərilən banklar arasında mümkündür.
-

Sual: nağdsız hesablaşma formasına aid deyil: (Çəki: 1)

- ☐ Çeklər
- ☒ Səhm və istiqrazlar
- ☐ Akkreditivlər
- ☐ Ödəmə tapşırığı
-

Ad	0202
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: nağd pul dövriyyəsi: (Çəki: 1)

- ☐ tədavüldən nağd pulların çıxarılması və emissiyası
- ☐ tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- ☐ nağd pulların nağdsız pullara keçməsi və əksinə
- ☒ nağd pul nişanlarının fasiləsiz hərəkəti

Sual: müəssisə nağd pulu əldə edə bilər: (Çəki: 1)

- ☐ yalnız AR Mərkəzi Bankından
- ☐ istənilən kommersiya bankından
- ☒ yalnız ona xidmət edən kommersiya bankından
- ☐ istənilən hesablaşma-kassa mərkəzindən

Sual: nağd pul dövriyyəsinin təşkili aşağıdakı təşkilata həvalə edilir: (Çəki: 1)

- ☒ Mərkəzi Banka
- ☐ kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə
- ☐ kommersiya bankları və xüsusi maliyyə təşkilatlarına
- ☐ Bələdiyyə maliyyə xidmətinə

Sual: nağd pul dövriyyəsinin təşkilinin məqsədi: (Çəki: 1)

- ☐ nağdsız pul tədavülünü bütövlükdə əvəz etmək
- ☐ vahid emissiya mərkəzi yaratmaq
- ☒ pul tədavülünün sabitliyi, elastikliyi və dayanıqlığını təmin etmək
- ☐ nağd pulların emissiyasını təmin etmək

Sual: hesablaşma-kassa mərkəzinin dövriyyə kassasındakı limitdən artıq olan pullar: (Çəki: 1)

- ☒ ehtiyat fonduna keçir
- ☐ məhv edilir
- ☐ xarici valyutaya dəyişdirilir
- ☐ dövlət qiymətli kağızlarına dəyişdirilir.

Sual: bütün müəssisə və təşkilatlar özlərinin nağd pul vasitələrini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdır: (Çəki: 1)

- ☐ xəzinədarlıqda
- ☐ AR Mərkəzi Bankında

- ☒ Kommersiya banklarında
 - ☐ Maliyyə Nazirliyində
-

Sual: nağd pul dövriyyəsi tsikli başlayır: (Çəki: 1)

- ☐ kommersiya banklarının müəssisələrə nağd pul verməsi ilə
 - ☒ hesablaşma-kassa mərkəzindən pulların kommersiya banklarına verilməsi ilə
 - ☐ müəssisələrin işçilərə əmək haqqları verməsi ilə
 - ☐ ticarət şəbəkəsində əhalinin malları nağd pula alması ilə
-

Sual: kommersiya banklarının dövriyyə kassalarındakı limitdən artıq pullar: (Çəki: 1)

- ☐ məhv edilir
 - ☐ xarici valyutaya dəyişdirilir
 - ☐ dövlət qiymətli kağızlarına dəyişdirilir
 - ☒ hesablaşma-kassa mərkəzinə təqdim edilir.
-

Sual: nağd pul tədavülünün idarə edilməsi: (Çəki: 1)

- ☐ qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
 - ☒ Mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
 - ☐ Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.
 - ☐ Təbii şəkildə baş verir
-

Sual: nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir: (Çəki: 1)

- ☒ əhalinin
 - ☐ kommersiya banklarının
 - ☐ təsərrüfat subyektlərinin
 - ☐ ərəzi üzrə hökumət orqanlarının
-

Sual: nağd pullar dövriyyəyə daxil olur: (Çəki: 1)

- ☒ hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan onun dövriyyə kassasına keçərək
 - ☐ hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından onun ehtiyat fonduna keçərək
 - ☐ hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan müəssisənin kassasına keçərək
 - ☐ hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından müəssisənin kassasına keçərək
-

Sual: Mülkiyyət formasından asılı olmayaraq müəssisənin kassasında qalan nağd pulun limitini müəyyən edir: (Çəki: 1)

- ☒ müəssisəyə xidmət göstərən kommersiya bankı
 - ☐ hesablaşma-kassa mərkəzləri
 - ☐ regional depozitarilər
 - ☐ Bələdiyyələr üzrə maliyyə xidmətləri
-

Sual: pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi: (Çəki: 1)

- ☐ hər zaman nağdsız dövriyyə ilə eyni həcmdə olur
 - ☐ nağdsız dövriyyədən bir qədər çox olur
 - ☐ hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.
 - ☒ Əsasən nağdsız hesablaşmadan nəzərəcarpacaq səviyyədə aşağı olur.
-

Sual: müəssisənin dövriyyə kassasındakı limitdən artıq nağd pullar təqdim edilməlidir: (Çəki: 1)

- ☐ hesablaşma-kassa mərkəzinə
 - ☐ regional depozitariyaya
 - ☒ onlara xidmət edən kommersiya bankına
 - ☐ Maliyyə Nazirliyinə
-

Sual: hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından pullar göndərilir. (Çəki: 1)

- ☐ Müəssisə və təşkilatların kassalarına
 - ☒ Kommersiya banklarının əməliyyat kassalarına
 - ☐ Regional depozitariyaya
 - ☐ Regional xəzinədarlığa
-

Sual: nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır. (Çəki: 1)

- ☐ Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə
 - ☐ Pullar kommersiya banklarından hesablaşma-kassa mərkəzinə daxil olduqda
 - ☐ Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə
 - ☒ Pullar hesablaşma-kassa mərkəzindən ehtiyat fonduna köçürüldükdə
-

Sual: nağd pul dövriyyəsində aşağıdakı növdə pul nişanlarından istifadə edilir: (Çəki: 1)

- ☐ yalnız banknot
 - ☐ yalnız xəzinədarlıq biletləri
 - ☒ banknot, xəzinədarlıq biletləri, xırda pullar
 - ☐ xəzinədarlıq biletləri, xırda pullar
-

Sual: müəssisələrə nağd pulla hesablaşmaları həyata keçirmək: (Çəki: 1)

- ☐ qadağandır
 - ☐ qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.
 - ☒ Mərkəzi Bank tərəfindən müəssisəyə icazə verildikdə mümkündür
 - ☐ Xüsusi icazənin kommersiya bankı və hesablaşma-kassa mərkəzi tərəfindən verildiyi zaman mümkündür
-

Sual: nağd pulların dövriyyə kassası və ehtiyat fondu formalaşır: (Çəki: 1)

- ☒ hesablaşma-kassa mərkəzində
 - ☐ kommersiya banklarında
 - ☐ müəssisələrdə
 - ☐ ərazi üzrə depozitaridə
-

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	45
Maksimal faiz	45
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: pulun növlərinin inkişaf ardıcılığını göstərin. (Çəki: 1)

- ☐ Kredit pullar
- ☐ Metal pullar
- ☒ Əmtəə-pul
- ☐ Kağız pullar

Sual: nağd pulun əldə edilməsi məqsədi ilə üçün sahibkarlar tərəfindən mal göndərmədən, bankda uçota alınmaqla qarşılıqlı olaraq yazdıqları veksellər: (Çəki: 1)

- ☐ diskontlu veksəl
- ☐ bank vekseli
- ☒ dostluq vekseli
- ☐ bürünc veksəl

Sual: indossoment vasitəsilə ötürülən çeklər: (Çəki: 1)

- ☐ adlı çek
- ☐ tədavül etməyən çeklər
- ☒ orderli çek
- ☐ təqdimatlı çek

Sual: pulların nominal dəyəri real dəyərləri ilə üst-üstə düşür. (Çəki: 1)

- ☒ Real pullar
- ☐ Kağız pullar
- ☐ Kredit pullar
- ☐ İdeal pullar

Sual: kağız pulların emitenti kimi çıxış edir: (Çəki: 1)

- ☐ kommertiya bankları
- ☒ emissiya bankı və xəzinədarlıq
- ☐ xəzinədarlıq və müəssisə
- ☐ müəssisə

Sual: kağız pullar hansı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☒ tədavül və tədiyyə vasitəsi
- ☐ dəyər ölçüsü

- ☐ dəyər ölçüsü və yığım funksiyası
 - ☐ yığım və tədiyyə vasitəsi
-

Sual: əsasən metala dəyişdirilməyən, məcburi məzənnəsi olub, dövlət tərəfindən öz xərclərinin ödənməsi üçün buraxılan pullar: (Çəki: 1)

- ☒ kağız pullar
 - ☐ kredit pullar
 - ☐ metal pullar
 - ☐ əmttə-pul
-

Sual: pul kütləsinin artıqlığı şəraitində hansı pulların artıq hissəsi dəfinə yığımına qatılırdı? (Çəki: 1)

- ☒ Metal pul
 - ☐ Kağız pul
 - ☐ Kredit pul
 - ☐ İdeal pul
-

Sual: veksəl tədavülü məhdudlaşır: (Çəki: 1)

- ☐ sövdələşmələrin məbləği ilə
 - ☐ sövdələşmələrin müddəti ilə
 - ☒ sövdələşmələrin müddət və məbləği ilə
 - ☐ vekselin ötürülməsinin mümkün olmaması ilə
-

Sual: kredit pullar aşağıdakı funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ dəyər və yığım funksiyası
 - ☐ dəyər və tədiyyə funksiyası
 - ☒ tədavül və tədiyyə funksiyası
 - ☐ yığım və tədiyyə funksiyası
-

Sual: klassik banknotlar: (Çəki: 1)

- ☐ heç bir təminatla malik deyil
 - ☐ qızıla xırdalanmır və yalnız kommersiya təminatına malikdir.
 - ☒ İkili zəmanətə – qızıl və kommersiya təminatına malikdir
 - ☐ Yalnız qızıl təminatına malikdir.
-

Sual: vekseldən fərqli olaraq banknotlar dövriyyəyə malikdirlər: (Çəki: 1)

- ☒ ümumi
 - ☐ məhdud
 - ☐ mövsümi
 - ☐ abstrakt
-

Sual: kredit pulun bir növü kimi banknotların xüsusiyyəti ondan ibarətdir ki, onlar dövriyyəyə: (Çəki: 1)

- ☐ dövlət xəzinədarlığı tərəfindən buraxılır

- ☐ kommersiya bankları tərəfindən buraxılır
 - ☐ təsərrüfat subyektləri tərəfindən buraxılır
 - ☒ arxasında təminatı olan emissiya bankı tərəfindən buraxılır.
-

Sual: banknot emissiyasıxarakteri daşıyır. (Çəki: 1)

- ☒ Kredit
 - ☐ Büdcə
 - ☐ Maliyyə
 - ☐ Təminatsız
-

Sual: hansı kredit sövdələşməsi əmtəə vekseli ilə rəsmiləşdirilir: (Çəki: 1)

- ☒ kommersiya krediti
 - ☐ bank krediti
 - ☐ istehlak krediti
 - ☐ dövlət krediti
-

Sual: banknot tədavülünün qanunauyğunluğu: (Çəki: 1)

- ☐ onların emissiya bankına geri dönməməsi
 - ☐ onların daimi olaraq qızıla dəyişdirilməsi
 - ☒ onların müntəzəm olaraq emissiya bankına qayıtması
 - ☐ pul kanallarının daimi olaraq banknotlarla doldurulması.
-

Sual: kağız pullar emissiyadan sonra: (Çəki: 1)

- ☒ emissiya mərkəzindən getdikcə uzaqlaşır
 - ☐ böyük hissəsi emissiya mərkəzinə geri qaydır.
 - ☐ Onları buraxan emissiya mərkəzinə təqdim edilib qızıla dəyişdirilir
 - ☐ Faktiki olaraq kredit pullara çevrilir.
-

Sual: kağız pullar: (Çəki: 1)

- ☐ xüsusi dəyərə malikdir.
 - ☒ Yalnız nominal dəyərə malikdir
 - ☐ Nominal dəyərə malik deyil
 - ☐ Dövlət tərəfindən müəyyən edilən məzənnəyə malik deyil
-

Sual: sadə veksəl tədavülə buraxılır: (Çəki: 1)

- ☒ borclu tərəfindən
 - ☐ kreditor tərəfindən
 - ☐ zəmanət verən tərəfindən
 - ☐ havadar tərəfindən
-

Sual: veksəl üzrə hüququn ötürülməsi adlanır: (Çəki: 1)

- ☐ aksept
- ☐ indossament

- ☒ indossomentləşdirmə
 - ☐ allonjlaşdırma
-

Sual: klassik veksellə rəsmiləşdirilən sövdələşmənin əsasını təşkil edir. (Çəki: 1)

- ☐ Maliyyə əməliyyatı
 - ☐ Qeyri-əmtəə əməliyyatı
 - ☐ Valyuta əməliyyatı
 - ☒ Əmtəə əməliyyatı
-

Sual: veksəl əsasən xidmət edir: (Çəki: 1)

- ☐ fiziki şəxslər arasındakı sövdələşmələrə.
 - ☒ İri maliyyə-ticarət sövdələşmələrinə, topdansatış ticarətə
 - ☐ Pərakəndə ticarətə, kiçik maliyyə-ticarət sövdələşmələrinə
 - ☐ Fiziki şəxslər və emissiya bankları arasında sövdələşmələrə
-

Sual: xəzinədarlıq kağız pulları emissiya edərək onları dövlətə təqdim edir: (Çəki: 1)

- ☐ kreditə
 - ☐ icarəyə
 - ☒ təmənnasız
 - ☐ ödəmə əsasında
-

Sual: vekselə əlavə edilmiş vərəqə adlanır: (Çəki: 1)

- ☐ sessiya
 - ☐ domilizasiya
 - ☒ allonj
 - ☐ indossoment
-

Sual: mal dövriyyəsinə real tələbatla əlaqənin pozulması zamanı dəyişilməyən banknotlar: (Çəki: 1)

- ☐ kortəbii şəkildə xəzinədarlığa daxil olur.
 - ☒ Faktiki olaraq kağız pullara çevrilir
 - ☐ Faktiki olaraq dəyərli pullara çevrilir
 - ☐ Dövlət tərəfindən tədavüldən çıxarılır
-

Sual: kvazi-pullar dedikdə pulların aşağıdakı növü başa düşülür. (Çəki: 1)

- ☒ Kredit pullar
 - ☐ Kağız pullar
 - ☐ Nağdsız pullar
 - ☐ Tam dəyərli pullar
-

Sual: veksellər real əmtəə təminatına malik olmayıb və imkansız borclunun passivinin süni artırılması məqsədilə buraxılırlar (Çəki: 1)

- ☐ Faizli

- ☐ Bank
 - ☐ Xəzinədarlıq
 - ☒ Bürünc
-

Sual: veksəl, banknot və çek pulun növünə aiddir. (Çəki: 1)

- ☐ Metal
 - ☐ Kağız
 - ☒ Kredit
 - ☐ Real
-

Sual: pulun bütün funksiyalarını pullar yerinə yetirir (Çəki: 1)

- ☐ Nağdsız pullar
 - ☐ Kredit pullar
 - ☒ Real pullar.
 - ☐ Kağız pullar
-

Sual: kvazi-pullara aiddir: (Çəki: 1)

- ☒ istiqrazlar, veksellər, bank sertifikatları
 - ☐ banknot və xırda pullar
 - ☐ çek və plastik katrlar
 - ☐ tələbolunanadək bank yatırımları
-

Sual: kağız pulların emissiyasının pulun hansı funksiyasına əsaslanır: (Çəki: 1)

- ☐ dəyər ölçüsü
 - ☒ tədavül vasitəsi
 - ☐ yığım vasitəsi
 - ☐ tədiyyə vasitəsi
-

Sual: veksəl üzərində təminat yazısı necə adlanır: (Çəki: 1)

- ☐ aksept
 - ☐ allonj
 - ☒ aval
 - ☐ obliqo
-

Sual: pullar xüsusi dəyərə malikdirlər. (Çəki: 1)

- ☐ Kağız pullar
 - ☒ Tam dəyərli pullar
 - ☐ Kredit pullar
 - ☐ Nağdsız pullar
-

Sual: ötürücü veksəl üzrə ödəməni alan şəxs necə adlanır: (Çəki: 1)

- ☐ emitent
- ☐ trassant

- ☐ trassa
 - ☒ remitent
-

Sual: veksəl üzərində ötürücü yazı necə adlanır: (Çəki: 1)

- ☐ diskont
 - ☐ aval
 - ☐ allonj
 - ☒ indossoment
-

Sual: kvazi-pullar üzrə borc öhdəlikləri nə vaxt ödənilir. (Çəki: 1)

- ☐ Tələb edilən kimi dərhal
 - ☒ Kredit sövdələşməsi bitdikdən sonra
 - ☐ Kredit sövdələşməsinin bitməsinə ən az 10 gün qalmış
 - ☐ hesablama-kassa mərkəzinin xüsusi razılığı ilə istənilən vaxt.
-

Sual: bankın plastik kartlarla fəaliyyəti necə adlanır. (Çəki: 1)

- ☐ Krosslaşdırma
 - ☐ Emissiya
 - ☒ Ekvayring
 - ☐ Domisilyasiya
-

Sual: kredit pulların emissiyasının əsasında pulun hansı funksiyası durur. (Çəki: 1)

- ☐ Tədavül vasitəsi
 - ☐ Yığım vasitəsi
 - ☐ Dəyər ölçüsü
 - ☒ Tədiyyə vasitəsi
-

Sual: dəyər ölçüsü funksiyasını pullar yerinə yetirə bilər. (Çəki: 1)

- ☐ Kağız pullar
 - ☒ Real pullar
 - ☐ Kredit pullar
 - ☐ Nağdsız pullar
-

Sual: pullar pul dövriyyəsinin kanallarında ilişib qalır və kanalları doldurmaqla ucuzlaşır. (Çəki: 1)

- ☐ Kredit pullar
 - ☒ Kağız pullar
 - ☐ Nağdsız pullar
 - ☐ Real pullar
-

Sual: diskontlu veksəllərin fərqləndirici cəhəti: (Çəki: 1)

- ☐ veksəl məbləğinə faizlərin əlavə edilməsi haqda vekseldə göstərişin olmaması
- ☒ veksəl nominaldan aşağı satılması

- ☐ borcun əsas məbləğinin və faizlərin əlavə edilməsi
- ☐ veksəl məbləğinə faizlərin əlavə edilməsinin göstərilməsi

Sual: ödəyicinin vekselin ödəməsinə razılığı necə adlanır: (Çəki: 1)

- ☐ reqress
- ☒ aksept
- ☐ aval
- ☐ indossoment

Sual: inflyasiyasız iqtisadiyyat pulların dövriyyəsi üçün xarakterikdir. (Çəki: 1)

- ☐ Kağız pullar
- ☐ Kağız və kredit pullar
- ☒ Real pullar
- ☐ Kredit pullar

Sual: dövlətin və xalq təsərrüfatının bank kreditləşməsi yolu ilə, həmçinin aktiv tədiyyə balansına malik ölkələrdə rəsmi valyuta ehtiyatlarının artması nəticəsində dövriyyəyə buraxılan pullar: (Çəki: 1)

- ☒ banknot
- ☐ veksəl
- ☐ çek
- ☐ kağız pullar

Sual: ötürücü vekseldə ödəyici kimi çıxış edir: (Çəki: 1)

- ☐ veksəl emitenti
- ☐ veksəl saxlayan
- ☐ vekselin əldə edilməsi üçün vəsait buraxan investor
- ☒ veksəl emitenti tərəfindən müəyyən edilmiş şəxs.

BÖLMƏ: 0204

Ad	0204
Suallardan	41
Maksimal faiz	41
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: pul sistemi: (Çəki: 1)

- ☐ pul kütləsinin kupyur quruluşudur
- ☒ Ölkənin pul tədavülünün qanunvericiliklə müəyyən edilmiş təşkili formasıdır
- ☐ Ölkə ərazisində dövriyyədə olan pul növlərinin məcmusudur.

☐ Həm ölkə daxilində, həmçinin ölkədən kənarda nağd və nağdsız ödəmələrin məcmusudur

Sual: ölkə ərazisində mal və xidmətlər üzrə ödəmələr yerinə yetirilir: (Çəki: 1)

- ☐ xarici və milli valyuta ilə
 - ☐ xarici valyutada
 - ☒ yalnız milli valyutada
 - ☐ beynəlxalq hesablaşma pul vahidi ilə
-

Sual: qızıl deviz standartı nəyi nəzərdə tuturdu: (Çəki: 1)

- ☐ banknotların yüksək çəkili qızıl külçələrə dəyişdirilməsini
 - ☐ pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövr etməsini.
 - ☒ Banknotların maneəsiz qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsi
 - ☐ Eyni vaxtda qızıl və gümüş pulların dövr etməsini
-

Sual: emissiya mexanizmi dedikdə ... başa düşülür: (Çəki: 1)

- ☐ ölkənin emissiya mərkəzi və hesablaşma kassa mərkəzi.
 - ☐ Emissiya mərkəzi və ölkənin inkassa xidməti
 - ☒ pulların dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydası
 - ☐ Banknot və xırda pulların kəsilməsi texnologiyası
-

Sual: qızıl külçə standartı ... nəzərdə tuturdu: (Çəki: 1)

- ☐ qızıl və gümüş pulların eyni zamanda tədavülünü
 - ☒ Banknotların yüksək çəkili qızıla dəyişdirilməsini
 - ☐ Banknotların kağız və kredit pullara dəyişdirilməsini
 - ☐ Banknotların devizlərə – istənilən miqdarda qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsini
-

Sual: bimetallizm dövründə ikili valyuta sistemi qızıl və gümüş pulların nisbəti necə müəyyənləşirdi? (Çəki: 1)

- ☐ kortəbii şəkildə
 - ☐ təsərrüfat subyektlərinin razılığı ilə
 - ☒ dövlət tərəfindən
 - ☐ kommersiya bankları tərəfindən
-

Sual: iqtisadiyyatın bazar modelində mərkəzi bank hökumətə pul vəsaitlərini ... verir: (Çəki: 1)

- ☒ müəyyən təminat əsasında kreditləşmə qaydasında
 - ☐ Əvəzsiz qaydada
 - ☐ Yalnız beynəlxalq maliyyə-valyuta təşkilatlarının zəmanəti olduqda.
 - ☐ Heç bir təminat olmadan kredit əsasında
-

Sual: Qızıl sikkə standartı nəyi nəzərdə tuturdu: (Çəki: 1)

- ☐ banknotların yüksək həcmli qızıla dəyişdirilməsini.

- ☒ pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövriyyəsini
 - ☐ Banknotların qızıl külçə standartlı ölkələrin valyutasına dəyişdirilməsini
 - ☐ Eyni vaxtda qızıl və gümüş pulların dövriyyəsini
-

Sual: pul sistemi idarə edilir: (Çəki: 1)

- ☐ qeyri-mərkəzləşdirilmiş qaydada
 - ☒ İqtisadiyyatın istənilən modelində mərkəzləşdirilmiş qaydada
 - ☐ Kortəbii.
 - ☐ Yalnız iqtisadiyyatın plan modelində
-

Sual: iqtisadiyyatın bazar modelində pul sistemi əsasən ... idarə edilir: (Çəki: 1)

- ☐ inzibati idarəçilik metodları ilə
 - ☒ idarəetmənin iqtisadi metodları ilə
 - ☐ kortəbii qaydada
 - ☐ qeyri-mərkəzləşdirilmiş qaydada
-

Sual: kassa intizamına riayət edilməsinə nəzarət həvalə edilir: (Çəki: 1)

- ☐ hər bir müəssisəyə kassa limiti müəyyən edən Mərkəzi banka
 - ☐ təsərrüfat subyektlərinə
 - ☐ təsərrüfat subyektlərini nağd pulla təchiz edən hesablaşma-kassa mərkəzlərinə
 - ☒ təsərrüfata kassa xidmətləri göstərən kommersiya banklarına
-

Sual: bimetallizm sistemində paralel valyuta sistemi formasında qızıl və gümüş pulların dövriyyədə nisbəti müəyyən edilirdi: (Çəki: 1)

- ☐ dövlət tərəfindən
 - ☐ kommersiya bankı tərəfindən
 - ☐ mərkəzi bank tərəfindən
 - ☒ təbii yolla
-

Sual: iqtisadiyyatın planlı modelində pul sistemi idarə edilirdi: (Çəki: 1)

- ☒ idarəçiliyin inzibati metodları ilə
 - ☐ iqtisadi metodlarla
 - ☐ təbii yolla
 - ☐ qeyri-mərkəzləşdirilmiş yolla
-

Sual: bimetallizm və monometallizm tədavülünün pul sistemidir: (Çəki: 1)

- ☐ kağız pul
 - ☐ kredit pul
 - ☒ metal pul
 - ☐ kağız-kredit pul
-

Sual: hazırda manat təmin edilir: (Çəki: 1)

- ☐ kommersiya banklarının bütün aktivləri ilə

- ☐ təsərrüfat subyektlərinin əmtəə qiymətlilərinin ehtiyatları ilə
 - ☒ Mərkəzi Bankın bütün aktivləri ilə
 - ☐ Dövlət büdcəsinin bütün gəlirləri ilə
-

Sual: dövlət büdcəsi maliyyə planıdır: (Çəki: 1)

- ☐ proqnoz
 - ☐ qeyri-mərkəzləşdirilmiş
 - ☐ istiqamətləndirilmiş
 - ☒ direktiv
-

Sual: bimetalizmə hansı valyutə sistemi xasdır: (Çəki: 1)

- ☐ üzən və sabit valyutə sistemi
 - ☒ ikili və paralel valyutə sistemi
 - ☐ açıq və qapalı valyutə sistemi
 - ☐ konversiya edilmiş və konversiya edilməmiş
-

Sual: Kopernik-Qreşema qanunu: (Çəki: 1)

- ☒ Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətin müəyyən edildiyi halda yaxşı pullar pis pullar tərəfindən dövriyyədən sıxışdırılır
 - ☐ Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətin müəyyən edildiyi halda pis pullar yaxşı pullar tərəfindən dövriyyədən sıxışdırılır
 - ☐ Bazarda məzənnənin formalaşması zamanı pis pulların yaxşı pulları sıxışdırması
 - ☐ Bazarda məzənnənin formalaşması zamanı yaxşı pulların pis pulları sıxışdırması
-

Sual: qızıl standartının formalarının inkişaf ardıcılığını göstərin: (Çəki: 1)

- ☐ qızıl deviz
 - ☒ qızıl sikkə
 - ☐ qızıl külçə
-

Sual: dəyişdirilməyən kredit pulların hakimliyi, təsərrüfatın və dövlətin kreditləşməsi üçün pulların buraxılması, nağdsız pul tədavülünün geniş inkişafı, pul tədavülünün dövlət tənzimlənməsi - hansı pul sisteminin xarakterik xüsusiyyətidir? (Çəki: 1)

- ☒ Kağız-kredit pul sistemi
 - ☐ Metal pul sistemi
 - ☐ Bimetallizm pul sistemi
 - ☐ Monometallizm pul sistemi
-

Sual: bir metaldan hazırlanmış pulların dövriyyəsipul sistemi üçün xarakterikdir: (Çəki: 1)

- ☐ bimetalizm
 - ☐ kağız dövriyyəsi
 - ☒ monometallizm
 - ☐ kredit dövriyyəsi
-

Sual: inflyasiya dedikdə: (Çəki: 1)

- ☐ milli pul vahidinin möhkəmlənməsi və ya qiymət səviyyəsinin dəyişməsidir.
 - ☒ Pulların qiymətdən düşməsi, qiymət artımı ilə əlaqədar pulların alıcılıq qabiliyyətinin düşməsi, əmtəə qıtlığı və mal və xidmətlərin keyfiyyətinin aşağı düşməsi.
 - ☐ Mili valyutanın məzənnəsinin xarici valyutaya nisbətən artması.nın uzun müddət davam etməsi
 - ☐ Pulların alacalaq qabiliyyətinin artmasını, qiymət səviyyəsinin sabitləşməsini, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşmasını xarakterizə edən prosesdir
-

Sual: inflyasiyanın ölçülməsi üçün istifadə edilir: (Çəki: 1)

- ☐ Dou-Cons indeksi
 - ☐ Ticarət sistemi indeksi
 - ☒ Qiymət indeksi
 - ☐ Orta əmək haqqı səviyyəsi
-

Sual: tələb inflyasiyası üçün xarakterikdir: (Çəki: 1)

- ☐ mal və xidmətlər üzrə təklifin məcmu tələbi üstələməsi
 - ☒ məcmu tələbin mal və xidmət təklifini üstələməsi
 - ☐ əmtəə istehsalının həddən artıq olması
 - ☐ ölkədə istehsal olunan mallara istehlakçıların tələbatının olmaması
-

Sual: çaparaq inflyasiyada qiymətlərin orta illik artım faizi: (Çəki: 1)

- ☐ 5%-dən 10%-ə kimi
 - ☐ 100 %-dən artıq
 - ☒ 10 %-dən 50 %-ə kimi
 - ☐ 5 %-ə kimi
-

Sual: xaricdə qiymətlərin qalxması ilə əlaqədar baş verən inflyasiya: (Çəki: 1)

- ☐ ixrac inflyasiyası
 - ☐ lokal inflyasiyası
 - ☒ idxal inflyasiyası
 - ☐ daxili inflyasiya
-

Sual: gizli inflyasiya xarakterizə olunur: (Çəki: 1)

- ☐ əhəlinin ödəmə qabiliyyətinin olmaması ilə
 - ☐ ümumi qiymət səviyyəsinin əhəmiyyətli dərəcədə qalxması ilə
 - ☐ xüsusi kooperativ sektorda qiymət sabitliyi şəraitində dövlət sektorunda qiymətlərin qalxması ilə
 - ☒ iqtisadiyyatda defisitın yaranması, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi ilə
-

Sual: hiperinflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir. (Çəki: 1)

- ☐ 5 %-ə qədər

- ☐ 5%-dən 10%-ə qədər
 - ☒ 100%-dən yuxarı
 - ☐ 10%-dən 50%-ə qədər
-

Sual: bazar iqtisadiyyatında inflyasiya bir qayda olaraq özünü aşağıdakı formada göstərir (Çəki: 1)

- ☐ Mili valyutanın məzənnəsinin qalxması və ölkədə istehsal olunan malların kütləvi halda xaricə ötürülməsi
 - ☐ Bütün mal qrupları üzrə inzibati qiymətpoymada
 - ☐ İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi
 - ☒ Mal və xidmətlərin qiymətinin qalxması, mili valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
-

Sual: xərclərin inflyasiyası əlaqədar yaranan qiymət artımı ilə xarakterizə olunur: (Çəki: 1)

- ☐ iqtisadiyyatın defisiti, mal və xidmətlərin keyfiyyətinin düşməsi ilə
 - ☒ istehsal amilləri ilə
 - ☐ dövlət büdcəsinin kəsirinin örtülməsi məqsədilə əlavə pul emissiyası ilə
 - ☐ xalq təsərrüfatının artıq kreditləşməsi ilə.
-

Sual: mötədil inflyasiya qiymətlərin orta illik artım tempinin % olması ilə xarakterizə edilir. (Çəki: 1)

- ☐ 100%-dən artıq
 - ☐ 50 %-dən 100%-ə qədər
 - ☐ 10%-dən 50%-ə qədər
 - ☒ 5%-dən 10 %-ə qədər
-

Sual: proqnozlaşdırılma baxımından inflyasiya: (Çəki: 1)

- ☐ məhdud və dünya inflyasiyası
 - ☐ mötədil, çaparaq, hiperinflyasiya
 - ☐ balanslaşdırılmış və qeyri-balanslaşdırılmış
 - ☒ gözlənilən, gözlənilməyən
-

Sual: çaparaq və hiperinflyasiya xarakterikdir: (Çəki: 1)

- ☒ inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün
 - ☐ inkişaf etmiş ölkələr üçün
 - ☐ bütün ölkələr üçün
 - ☐ iqtisadiyyatında dövlət sektorunun yüksək payı olan ölkələr üçün
-

Sual: inflyasiyanın qeyri-pul amilləri müəyyən edilir: (Çəki: 1)

- ☐ yalnız iqtisadiyyatın dollarlaşması ilə
- ☒ iqtisadiyyatın balanslaşdırılmamış strukturu, siyasi inhisar, cəmiyyətdə siyasi qeyri-stabilliklə.
- ☐ Dövlət büdcə kəsiri, dövlət borcunun artması, istehsalın artıq kreditləşməsilə

☐ Yalnız iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə

Sual: inflyasiya zamanı kapital: (Çəki: 1)

- ☐ yüksək texnologiya sahəsinə yönəlir
 - ☐ tədavül sahəsindən istehsal sahəsinə keçir
 - ☒ İstehsal sahəsindən tədavül sahəsinə keçir.
 - ☐ Mənsubiyyətindən asılı omlayaraq sabit fəaliyyət göstərir.
-

Sual: qiymət indeksi aşağıdakıları əks etdirən göstəricidir. (Çəki: 1)

- ☐ Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin tamamilə dəyişməsinə
 - ☒ Müəyyən ərazi və ya müddət üzrə orta qiymət səviyyəsinin nisbi dəyişməsinə
 - ☐ İl ərzində milli valyutanın devalvasiya faizini
 - ☐ Məcmu ictimai məhsulun illik artım tempi
-

Sual: inflyasiyası zamanı ödəmə dövriyyəsində əmtəə kütləsinin məhdud təklifi ilə müqayisədə pul kütləsi artıqlığı yaranır ki, bu da qiymət səviyyəsinin qalxmasına, pulların qiymətdən düşməsinə səbəb olur. (Çəki: 1)

- ☒ Tələb inflyasiyası
 - ☐ Təklif inflyasiyası
 - ☐ Xərclər inflyasiyası
 - ☐ Əmək haqqı inflyasiyası
-

Sual: inflyasiyanın pul amilləri müəyyən edilir: (Çəki: 1)

- ☐ iqtisadiyyatın balanslaşdırılmamış strukturu ilə, inhisarçı siyasətlə, cəmiyyətdə siyasi qeyri-sabitliklə
 - ☒ Dövlət büdcə kəsiri ilə, dövlət borcunun artması ilə, istehsalın artıq kreditləşməsi ilə
 - ☐ Yalnız iqtisadiyyatın dollarlaşması ilə.
 - ☐ Yalnız iqtisadiyyatın balanslaşdırılmamış quruluşu ilə.
-

Sual: hiperinflyasiya xarakterizə edilir: (Çəki: 1)

- ☐ ölkədə sosial-iqtisadi vəziyyətin, pul vahidinin alıcılıq qabiliyyəti və valyuta kurslarının sabitliyi ilə
 - ☐ Ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi şəraitində pulun alıcılıq qabiliyyətinin nəzərə çarpmayacaq dərəcədə düşməsi ilə.
 - ☒ Pul vahidinin kəskin ucuzlaşması, ödəmə dövriyyəsinin pozulması, ölkədə təsərrüfat əlaqələrinin iflici ilə.
 - ☐ Pul vahidinin azacıq ucuzlaşması, ödəmə dövriyyəsində və ölkənin təsərrüfat əlaqələrində uyğunsuzluqların yaranması ilə.
-

Sual: planlı iqtisadiyyatda inflyasiya bir qayda olaraq aşağıdakı hallarda təzahür olunur: (Çəki: 1)

- ☐ mal və xidmətlər üzrə qiymət artımı, milli valyutanın alıcılıq qabiliyyəti və məzənnəsinin düşməsi
- ☐ Mili məhsulların geniş həcmdə xarici məhsullarla əvəz edilməsi
- ☐ Şok terapiyası və təbii qiymətqoyma

☒ İqtisadiyyatda defisit, mal və xidmətlərin keyfiyyətinin düşməsi, «qara» bazarın fəaliyyət göstərməsi

Sual: Qiymət artımı dərəcəsinə görə inflyasiya: (Çəki: 1)

- ☒ balanslaşdırılmış və balanslaşdırılmamış
 - ☐ daxili və xarici
 - ☐ lokal və dünya
 - ☐ gözlənilən, gözlənilməyən
-

BÖLMƏ: 0205

Ad	0205
Suallardan	48
Maksimal faiz	48
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Pul islahatı dedikdə: (Çəki: 1)

- ☐ ölkənin pul sisteminin tamamilə yenidən qurulması
 - ☐ kağız pulların metal pulları dövriyədən çıxışdırıb çıxarmaq üzrə dövlətin uzun müddətli siyasəti
 - ☒ ölkənin pul sisteminin qismən və tamamilə dəyişdirilməsi
 - ☐ qızılın pul funksiyası rolunu itirməsi prosesi
-

Sual: Pul islahatının məqsədi hansıdır: (Çəki: 1)

- ☐ Pul biletlərinin tədavülünün kosmetik dəyişdirilməsi, onun rənginin və əlverişli formatının müəyyənləşdirilməsi, müdafiə dərəcəsinin yüksəldilməsi
 - ☒ pul tədavülünün sabitləşdirilməsini və ya onun sadə şərtlərlə öz funksiyalarını yerinə yetirməsi
 - ☐ milli pul vahidlərinin valyuta məzənnəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi
 - ☐ ölkədə mövcud qiymət miqyasının dəyişməsi
-

Sual: Pul tədavülü və valyutanın sabitləşdirilməsinin əsas metodları hansıdır: (Çəki: 1)

- ☐ revolvasiya, devolvasiya, staqnasiya, kontribusiyaya
 - ☐ inflyasiya, defilyasiya, staqnasiya, qəlirlər siyasəti
 - ☐ nulifikasiya, standartlaşdırma, unifikasiya, denominasiya
 - ☒ nulifikasiya, devolvasiya, revolvasiya, denominasiya
-

Sual: Devolvasiya dedikdə başa düşülür: (Çəki: 1)

- ☒ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi
- ☐ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi
- ☐ ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi

- ☐ qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması
-

Sual: Pul islahatı zamanı köhnə pul biletlərinin yenisi ilə əvəz olunması: (Çəki: 1)

- ☐ daimi həyata keçirilir
☐ yalnız milli valyutanın devolivasiyası zamanı həyata keçirilir
☒ həyata keçirilə bilinən
☐ yalnız milli valyutanın revolvasiyası zamanı həyata keçirilir
-

Sual: Dəyər nişanələrin tədavülü zamanı Milli valyutanın devolivasiyası nəyi ifadə edir: (Çəki: 1)

- ☐ onun qızıl məzmununun azalmasını
☐ mövcud qiymət miqyasının möhkəmlənməsini
☐ onun rəsmi valyuta məzənnəsinin artırmasını
☒ onun rəsmi valyuta məzənnəsinin azalmasını
-

Sual: Nulifikasiya nə deməkdir? (Çəki: 1)

- ☐ pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması
☐ pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması
☐ ölkədə mövcud qiymət miqyasının iriləşməsi
☒ qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yeni valyutanın tətbiqi
-

Sual: Dövlət xərclərinin azalması, kreditə görə faiz dərəcələrinin yüksəlməsi, vergi prosesinin güclənməsi, pul kütləsinin planlaşdırılması, yolu ilə pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula tələbatın məhdudlaşdırılması metodu necə adlanır: (Çəki: 1)

- ☐ revolvasiya
☐ defilyasiya
☐ devolvasiya
☒ denominasiya
-

Sual: Revolvasiya dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☒ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin artması
☐ pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azalması
☐ ölkədə mövcud qiymət miqyasının möhkəmləndirilməsi
☐ pul vahidinin güclü dəyərsiləşməsi və nəticədə yeni valyutanın dövriyyəyə buraxılması
-

Sual: Demonetizasiya nə deməkdir: (Çəki: 1)

- ☐ pul vahidinin rəsmi valyuta məzənnəsinin xarici valyutaya nisbətən azalması
☐ Pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula olan tələbin məhdudlaşdırılması metodları və bu baxımdan dövlət xərclərinin azaldılması, kreditə görə faiz dərəcələrinin artırılması, vergi nəzarətinin gücləndirilməsi, pul kütləsinin məhdudlaşdırılması üzrə kompleks tədbirlər
☒ qızılın pul funksiyasını itirmə prosesi
☐ ölkə miqyasında fəaliyyətdə olan pul nişanlarının möhkəmləndirilməsi
-

Sual: Tam dəyərli pulların tədavülü zamanı milli valyutanın devolivasıyası nə deməkdir: (Çəki: 1)

- ☒ onun qızıl məzmununun azalması
 - ☐ onun qızıl məzmununun artması
 - ☐ pul ləğv edilib yeni valyuta dövriyyəyə buraxılması
 - ☐ mövcud qiymət miqyasının iriləşməsi
-

Sual: Denominasiya nə deməkdir? (Çəki: 1)

- ☐ güclü qiymətdən düşmüş pulların ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
 - ☐ pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması
 - ☒ mövcud qiymət miqyasının iriləşməsi
 - ☐ pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması
-

Sual: Dəyər nişanələrin tədavülü zamanı milli valyutanın revolivasıyası o deməkdir ki? (Çəki: 1)

- ☐ rəsmi valyuta məzənnəsi azalır
 - ☐ mövcud qiymət miqyası iriləşir
 - ☐ onun qızıl məzmunu azalır
 - ☒ onun rəsmi valyuta məzənnəsi artır
-

Sual: İnflyasiya ələhinə siyasətə hansı tədbirlər kompleksi daxildir? (Çəki: 1)

- ☐ istehsalın staqnasıyanın ləğv edilməsi məqsədi ilə dövriyyədə olan pul kütləsinin artırılması
 - ☐ tüğyan edən inflyasiyanın tədricən hiper inflyasiyaya çevrilməsi
 - ☐ idxalın stimullaşdırılması
 - ☒ inflyasiya ilə mübarizə aparmaq üçün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
-

Sual: Manatın revolivasıyası kimə əlverişlidir: (Çəki: 1)

- ☐ ixrac edənlərə, çünki onlar valyuta ilə əldə olunan satışdan daha böyük manat ekvivalenti əldə edirlər
 - ☒ idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha az manat ekvivalenti xərclənir
 - ☐ ixrac edənlərə, çünki onlar xarici valyuta ilə xaricdən mal aldıqda daha az manat ekvivalentindən istifadə edirlər
 - ☐ idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha çox manat ekvivalenti istifadə edirlər
-

Sual: İnflyasiya ələhinə siyasətin məqsədi nədir? (Çəki: 1)

- ☒ inflyasiya və xalq təssərrüfatının artım tempi üzərində nəzarəti təmin etmək
- ☐ qiymət və qəlirlərin, istehsal və məhsulun bölgüsü üzərində tam nəzarətin müəyyən edilməsi

- ☐ pul kütləsinin quruluşunun dəyişməsi, az dəyərli metal pulların və banknotların dövriyyədən çıxarılması və onların daha iri dəyərə malik olan kağız pullarla əvəz olunması
 - ☐ nağd pul dövriyyəsinin qadağan edilməsi və onun hər yerdə nağdsız pul dövriyyəsi ilə əvəz edilməsi
-

Sual: Tam dəyərli pulların tədavülü zamanı milli valyutanın revolivasiyası nə deməkdir? (Çəki: 1)

- ☐ onun qızıl məzmununun azalması
 - ☒ onun qızıl məzmununun artması
 - ☐ onun ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
 - ☐ mövcud qiymət miqyasının iriləşməsi
-

Sual: Qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutaların tətbiqi ilə əlaqədar pul tədavülünün stabilləşdirilməsi necə adlanır? (Çəki: 1)

- ☒ nulifikasiya
 - ☐ denominasiya
 - ☐ revolivasiya
 - ☐ devolivasiya
-

Sual: Müsadirəli pul islahatı nəyi nəzərdə tutur? Nə deməkdir? (Çəki: 1)

- ☐ ölkənin ehtiyatında olan qızıl və valyutaların tam satılması
 - ☒ əmanətlərin dondurulması və ləğv edilməsi, köhnə pul biletlərinin yeni pullarla əvəz edilməsinə ciddi məhdudiyyət qoyulması
 - ☐ köhnə pul məbləq məhdudiyyəti qoyulmadan köhnə pul nişanələrinin dəyişdirilməsinə məhdudiyyətlərini qoyulması və məhdudiyyət qoyulmadan yeni pul biletlərinin dəyişdirilməsi
 - ☐ tam dəyərdən düşmüş olan milli valyutanın tədavüldən çıxarılması və tədavülə qanuni alıcılıq qabiliyyətli daha etibarlı xarici valyutanın ödəniş vasitəsi kimi dövriyyəyə buraxılması
-

Sual: İnflyasiya ələhinə siyasət metodu kimi gəlirlər siyasəti nəyi müəyyən edir? (Çəki: 1)

- ☒ qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərinə paralel nəzarət
 - ☐ ölkədə qiymət və əmək haqqının səviyyəsinin nizamlaşdırılmasından dövlətin inkişafı
 - ☐ pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula tələbatın məhdutlaşdırılması
 - ☐ ölkədə mövcud olan miqyasının möhkəmləndirilməsi
-

Sual: Pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azaldılması ilə əlaqədar pul tədavülünün sabitləşdirilməsi metodu necə adlanır? (Çəki: 1)

- ☐ denominasiya
- ☐ denominasiya
- ☒ devolivasiya
- ☐ deflyasiya

Sual: Deflyasiya nə deməkdir? (Çəki: 1)

- ☐ qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərində paralel nəzarət
 - ☐ qızılın pul funksiyasını itirmə prosesi
 - ☒ pul-kredit və verqi mexanizmi vasitəsi ilə pula olan tələbin məhdudlaşdırılma metodu
 - ☐ "sıfırların silinməsi" metodu və ya qiymət miqyasının möhkəmləndirilməsi
-

Sual: Mövcud olan qiymət miqyasının iriləşdirilməsi nə zaman baş verir? (Çəki: 1)

- ☒ denominasiya
 - ☐ defilyasiya
 - ☐ nulifikasiya
 - ☐ revolivasiya
-

Sual: Pulun qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin artması ilə əlaqədar pul tədaviyünün sabitləşdirilmə metodu necə adlanır? (Çəki: 1)

- ☐ devolivasiya
 - ☐ denominasiya
 - ☐ deflyasiya
 - ☒ revolivasiya
-

Sual: Pul vahirlərinin devalvasiyası kimlərə əlverişlidir? (Çəki: 1)

- ☐ ixrac edənlərə, çünki xarici ölkədən xarici valyuta ilə mal aldıqda daha az miqdarda manat ekvivalentindən istifadə edirlər
 - ☐ itxal edənlər üçün, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha çox manat ekvivalenti istifadə edilir
 - ☒ ixrac edənlər üçün, çünki onlar valyuta ilə satışdan gəlir əldə etdikdə daha çox manat ekvivalentinə malik olurlar
 - ☐ idxal edənlər üçün, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha az manat ekvivalenti istifadə edirlər
-

Sual: gəlirlər siyasəti və deflyasiya (Çəki: 1)

- ☐ denominasiya və demonitizasiya
 - ☐ deflyasiya və denominasiya
 - ☐ devalvasiya və revalvasiya
 - ☒ gəlirlər siyasəti və deflyasiya
-

Sual: Beynəlxalq valyuta münasibətləri – dünya bazarında fəaliyyətindən irəli gələn ictimai münasibətlərin məcmusudur: (Çəki: 1)

- ☐ qiymətli kağızların
 - ☐ əlvan metalların
 - ☒ milli pul vahidlərinin
 - ☐ qızılın
-

Sual: Valyuta sistemi nizamlaşdırılan valyuta münasibətlərinin formasıdır (Çəki: 1)

- ☐ bank adət və ənənələri ilə
 - ☐ yalnız dövlətlər arasındakı müqavilələr əsasında
 - ☐ yalnız Beynəlxalq Valyuta Fondu vasitəsi ilə
 - ☒ milli qanunlar və dövlətlər arasındakı müqavilələr əsasında
-

Sual: Milli pul vahidi nə zaman milli valyuta ya çevrilir? (Çəki: 1)

- ☐ onun sərbəst konvertasiyası təmin olunduqda
 - ☐ onun qismən konvertasiyası təmin olunduqda
 - ☐ qapalı olduqda
 - ☒ Beynəlxalq iqtisadi münasibətlərdə istifadə edildikdə
-

Sual: Hansı valyuta məhdudiyyət olmadan istənilən xarici valyutaya dəyişdirilir: (Çəki: 1)

- ☐ qismən konvertasiya olunan
 - ☐ konvertasiya olunmayan
 - ☒ sərbəst konvertasiya olunan
 - ☐ qapalı valyuta
-

Sual: Hansı valyuta məzənnəsi üzrə valyuta kurslarının kənarlaşma həddləri müəyyən edilir (Çəki: 1)

- ☐ qeydiyyatda götürülmüş
 - ☐ mövgeyi bəlli olmayan
 - ☒ üzən
 - ☐ klirinq
-

Sual: O hansı valyuta dır ki, yalnız bir ölkənin həddləri çərçivəsində fəalliyət göstərir və heç bir xarici valyuta ya dəyişdirilmir. (Çəki: 1)

- ☐ sərbəst konvertasiya olunan
 - ☒ qapalı konvertasiya olunan
 - ☐ qismən konvertasiya olunan
 - ☐ ehtiyat valyutası
-

Sual: Manat necə valyutadır? (Çəki: 1)

- ☒ qismən konvertasiya olunan
 - ☐ sərbəst konvertasiya olunan
 - ☐ qapalı
 - ☐ ehtiyat
-

Sual: Qeyri rezidentlər üçün hansı valyutaların konvertasiyası zamanı məhdudiyyət qoyulur? (Çəki: 1)

- ☐ kənar
- ☐ sərbəst
- ☐ banklar arasındakı

☒ daxili

Sual: Dünyada ilk valyuta sistemi hansı standartın əsasında meydana gəlmişdir? (Çəki: 1)

- ☐ qızıl deviz
 - ☐ qızıl külçə
 - ☐ gümüş
 - ☒ qızıl pul
-

Sual: Hansı valyuta məzənnəsində valyutaların məzənnə üzrə tərəddüdünə yol verilmir? (Çəki: 1)

- ☐ üzən
 - ☐ tərəddüd edən
 - ☒ qeydə alınan
 - ☐ bazar
-

Sual: O hansı valyuta dır ki, ölkə daxilində həmin valyuta ya hər hansı məhdudiyyət qoyulmuşdur? (Çəki: 1)

- ☐ sərbəst konvertasiya olunan
 - ☒ qismən konvertasiya olunan
 - ☐ konvertasiya olunmayan
 - ☐ qapalı
-

Sual: O hansı valyuta məzənnəsidir ki, həmin məzənnə bazarda tələb və təklif əsasında müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ tərəddüd edən
 - ☐ "üzən" valyuta məzənnəsi
 - ☐ qeydə alınan
 - ☐ qapalı
-

Sual: Bağlanmış dünya valyuta razılaşma ardıcılığını göstərin: (Çəki: 1)

- ☐ Genuya
 - ☐ Paris
 - ☐ Yamayka
 - ☐ Bretton-Vuds
 - ☒ Bretton-Vuds, Genuya, Bretton-Vuds, Yamayka
-

Sual: Rezidentlər üçün valyuta məhdudiyyətləri valyutaların hansı konvertasiyası zamanı müəyyən edilir? (Çəki: 1)

- ☐ daxili konvertasiyada
 - ☒ xarici konvertasiyada
 - ☐ sərbəst konvertasiyada
 - ☐ banklar arası konvertasiyada
-

Sual: İkinci dünya valyuta sistemi hansı standart əsasında yarandı? (Çəki: 1)

- ☐ qızıl külçə
 - ☒ qızıl deviz
 - ☐ qızıl pul
 - ☐ qümüş
-

Sual: Valyuta dəhlizi dedikdə nəyi başa düşürsünüz? (Çəki: 1)

- ☐ xarici valyuta nın alış və satış məzənnələri arasındakı fərq
 - ☐ satış məzənnəsinin valyuta marjasına faizlə nisbəti
 - ☐ marjanın satış məzənnəsinə faizlə nisbəti
 - ☒ valyuta məzənnəsinin tərəddüdlərinin müəyyən olunan həddi
-

Sual: Avropa valyuta sistemi əzəldən nəyin əsasında yarandı? (Çəki: 1)

- ☐ SDR standartı ilə
 - ☒ EKÜ standartı ilə
 - ☐ qızıl pul standartı ilə
 - ☐ qızıl külçə standartı ilə
-

Sual: Bir ölkənin pul vahidinin qiymətinin xarici valyuta və ya Beynəlxalq valyuta vahidlərinə görə nisbəti necə adlanır? (Çəki: 1)

- ☒ məzənnə
 - ☐ qayda
 - ☐ paritet
 - ☐ demping
-

Sual: Müasir dövüdə əsas valyuta məzənnələri nisbətinin dəyər əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ valyutaların qızıl təminatı
 - ☐ tədiyə balansının vəziyyəti
 - ☐ milli faiz dərəcələrinin səviyyəsi
 - ☒ valyuta larin alıcılıq qabiliyyəti
-

Sual: Milli valyutanın məzənnəsi adətən tədiyə balansının hansı vəziyyətində artır? (Çəki: 1)

- ☐ passiv olduqda
 - ☒ aktiv olduqda
 - ☐ balanslaşdırıqda
 - ☐ kəsirli olduqda
-

Sual: Üçüncü dünya valyuta sistemi qızıl deviz standartına və iki ehtiyat valyutaya əsaslanır. Bunlardan biri ABŞ dolları, digəri isə: (Çəki: 1)

- ☐ İsveç frankı
- ☐ Alman markası
- ☒ İngiltərə funt-sterlingi
- ☐ Yapon iyenası

Sual: Dördüncü dünya valyuta sistemi əzəldən nəyin əsasında meydana gəldi? (Çəki: 1)

- ☐ EKÜ standartı
- ☐ qızıl külçə standartı
- ☒ SDR standartı
- ☐ qızıl qəpik standartı

BÖLMƏ: 0206

Ad	0206
Suallardan	39
Maksimal faiz	39
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Bu və ya digər ölkənin digər ölkələrin valyuta öhdəlik və tələblərinin nisbətini əks etdirən balans necə adlanır? (Çəki: 1)

- ☐ tədiyyə
- ☐ ticarət
- ☐ idxal
- ☒ hesablaşma

Sual: Bir ölkənin başqa bir ölkəyə valyuta daxil olmaları və ödənişləri nisbətini əks etdirən balans necə adlanır? (Çəki: 1)

- ☐ ixrac
- ☒ tədiyyə
- ☐ hesablaşma
- ☐ ticarət

Sual: Valyuta daxil olmalarının valyuta ödənişlərinə nisbətən artması, tədiyyə balansında hansı vəziyyəti izah edir? (Çəki: 1)

- ☐ passiv
- ☐ balanslaşdırılmış
- ☐ taraz
- ☒ aktiv

Sual: Tədiyyə balansı üçün mənfi saldo nə zaman xarakterikdir? (Çəki: 1)

- ☐ balans aktiv olduqda
 - ☐ balanslaşdırılmış olduqda
 - ☒ passiv olduqda
 - ☐ ixrac yönümlü olduqda
-

Sual: Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə tədiyə balansının neçə bölməsi var? (Çəki: 1)

- ☒ 8
 - ☐ 10
 - ☐ 5
 - ☐ 12
-

Sual: Tədiyə balansının saldosu müəyyən edilərkən, onun maddələri hansılara bölünür? (Çəki: 1)

- ☐ milli və xarici iqtisadi
 - ☒ əsas və balanslaşdırılmış
 - ☐ daimi və mövsimi
 - ☐ müqaisəli və tamamilə
-

Sual: Valyuta ödənişləri valyuta daxil olmalarından artıq olduqda tədiyə balansının vəziyyəti necə olur? (Çəki: 1)

- ☐ aktiv
 - ☐ balanslaşdırılmış
 - ☐ tarazlaşmış
 - ☒ passiv
-

Sual: gəlir və xərclərin gündəlik dəyişən nisbətini əks etdirən balans nəyə əsasən tərtib edilir? (Çəki: 1)

- ☒ hər hansı bir tarixə görə
 - ☐ hər hansı bir dövrə görə
 - ☐ hər hansı bir mühitə görə
 - ☐ hər hansı bir müddətə görə
-

Sual: Hansı tədiyə balansında milli valyutanın revolvasiyası tətbiq edilir? (Çəki: 1)

- ☐ balans passiv olduqda
 - ☐ ölçülmüş olduqda
 - ☐ balanslaşdırılmış olduqda
 - ☒ aktiv olduqda
-

Sual: Tədiyə balansının saldosunun ödənilməsi əməliyyatları balansın hansı maddəsində əks olunur? (Çəki: 1)

- ☐ əsas
 - ☐ ləğv edilmiş
 - ☒ balanslaşdırılmış
 - ☐ mövsimi
-

Sual: Tədiyə balansının saldosuna bir başa təsir edən əməliyyat hansı maddədə əks olunur? (Çəki: 1)

- ☐ balanslaşdırın
- ☒ əsas

- ☐ mövsimi
 - ☐ dəyişilən
-

Sual: Tədiyyə balansında nə zaman aşağıdakı tədbirlər həyata keçirilir: ixracın stimullaşdırılması və idxalın tarazlaşdırılması, xarici kapitalın cəlb edilməsi və kapitalın daşınmasının məhdudlaşdırılması (Çəki: 1)

- ☒ balans kəsirli olduqda
 - ☐ aktiv olduqda
 - ☐ müsbət olduqda
 - ☐ carı vəziyyətdə olduqda
-

Sual: Tədiyyə balansında olan "səhflər və boşluqlar" maddəsi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ dəyər üzrə barter dəyişmələrini
 - ☐ ölkələr arasında klirinq hesablaşmalarının həcmi
 - ☐ balans tərtib edilən zaman buraxılmış qeyri-dəqiqliklər
 - ☒ qısa müddətli kapitalın nəzərdə tutulmayan dövriyyəsi
-

Sual: Kreditin iqtisadi əsası kimi çıxış edir: (Çəki: 1)

- ☐ Maliyyə münasibətləri
 - ☒ kapital dövriyyəsi və dövrəni
 - ☐ Pul münasibətləri
 - ☐ Pulun dəyəri və istehlak dəyəri
-

Sual: Müvəqqəti azad pul vəsaitlərinin olması və pul vəsaitlərinə tələb... münasibətləri vasitəsilə həll edilir: (Çəki: 1)

- ☐ Maliyyə
 - ☒ Kredit
 - ☐ Pul
 - ☐ Kooperativ
-

Sual: Kredit aşağıdakı halda reallığa çevrilir: (Çəki: 1)

- ☐ Borcalanın əlavə pul vəsaitinə ehtiyacı əmələ gəldikdə
 - ☐ Dövlət iqtisadiyyatın inkişafında maraqlı olduqda
 - ☒ Kredit münasibətləri iştirakçılarının - kreditor və borcalanın maraqları uyğun gəldikdə
 - ☐ Kreditorda müvəqqəti vəsait əmələ gəldikdə
-

Sual: Kredit münasibətlərində dəyər, pul münasibətlərindən fərqli olaraq: (Çəki: 1)

- ☒ Qarşılıqlı hərəkət etmir
 - ☐ Ümumiyyətlə hərəkət etmir
 - ☐ Yalnız əmtəə formasında hərəkət edir
 - ☐ Qarşılıqlı hərəkət edir
-

Sual: Kredit - kredit sövdəsi iştirakçılarının aşağıdakı tələbini ödəyir (Çəki: 1)

- ☐ Daimi
 - ☒ Müvəqqəti
 - ☐ Kortəbii
 - ☐ Təsadüfi
-

Sual: Kreditdə aşağıdakılar daimi sabit olaraq qalır: (Çəki: 1)

- ☐ Sərhədlər
 - ☐ Rol
 - ☐ Funksiyalar
 - ☒ Təminatlıq
-

Sual: Kreditin ümumi xüsusiyyəti və əsası nədir? (Çəki: 1)

- ☐ Ödənclik
 - ☒ Qaytarılmaqlıq
 - ☐ Məqsədli təyinat
 - ☐ Təminatlılıq
-

Sual: Kreditin resurs mənbələri kimi çıxış edir: (Çəki: 1)

- ☐ Yalnız xüsusi vəsaitlər
 - ☐ Yalnız cəlb edilən
 - ☐ Xüsusi, cəlb edilən və borc verilən
 - ☒ Xüsusi və cəlb edilən
-

Sual: Kredit sövdələşməsində verilmə obyektini kimi ... dəyər çıxış edir: (Çəki: 1)

- ☐ İstehlak
 - ☐ Pul
 - ☐ Əmtəə
 - ☒ Borc verilən dəyər
-

Sual: Kredit münasibətlərinin struktur elementləri hansılardır? (Çəki: 1)

- ☐ Kreditor və borcalan
 - ☐ Borc verilən dəyər və kreditin məqsədi
 - ☒ Kreditor, borcalan və borc verilən
 - ☐ Kreditor, borcalan və kreditin məqsədi
-

Sual:kreditlər hökumətlər arasındakı razılaşmaya əsaslanır: (Çəki: 1)

- ☐ Dövlət
 - ☒ Dövlətlərarası
 - ☐ Beynəlxalq
 - ☐ Kommersiya
-

Sual: Kreditin kapital kimi hərəkətini fərqləndirən nədir? (Çəki: 1)

- ☐ Qaytarılmaq

- ☐ Təminatlıq
 - ☒ Ödəncilik
 - ☐ Məqsədli istifadə
-

Sual: Kredit iqtisadi kateqoriya olaraq özünün mahiyyətini göstərir: (Çəki: 1)

- ☐ Möhlət bitdikcə ödənilmədə
 - ☐ Ödənişə möhlətdə etibarın olmasında
 - ☒ Ödənişdə möhlət faktının olmasında
 - ☐ Ödənişə möhlət verilməsində təminatın olmasında
-

Sual: Kredit münasibətlərində borc verilən dəyərə olan mülkiyyət: (Çəki: 1)

- ☒ Kreditordan borcalana müvəqqəti keçir
 - ☐ Kreditordan borcalana keçir
 - ☐ Borcalandan müvəqqəti olaraq kreditora keçir
 - ☐ Ssuda faizi çıxılmaqla borcalandan kreditora keçir
-

Sual: Kreditin funksiyaları xarakterə malikdir: (Çəki: 1)

- ☐ Subyektiv
 - ☒ Obyektiv
 - ☐ Direktiv
 - ☐ Süni verilən
-

Sual: Kreditin qanunlarının əlamətləri ibarətdir: (Çəki: 1)

- ☐ Subyektivçilik, direktivlik, planlılıq, konkretlik
 - ☐ Kortəbiiilik, zərurilik, əhəmiyyətlik, obyektivçilik, ümumilik
 - ☐ Ümumilik, mücərrədlik, idarə edilməzlik, konkretlik, obyektivlik
 - ☒ Zərurilik, əhəmiyyətlik, obyektivlik, konkretlik
-

Sual: Coğrafi cəhətdən bir-birindən aralı olan kreditor və borcalan arasında dəyərin yenidən bölünməsi üçün xarakterik cəhət ... bölgüdür: (Çəki: 1)

- ☐ Sahələrarası
 - ☐ Sahədaxili
 - ☐ Çoxsahəli
 - ☒ Ərazilər arası
-

Sual: Kreditin funksiyaları elə bir kateqoriyadırki, o, ... (Çəki: 1)

- ☐ Yalnız ərazicə dəyişir
 - ☐ Dəyişməzdir
 - ☐ Statikdir
 - ☒ Dəyişəndir
-

Sual: Praktiki olaraq hər bir anda kredit öz mahiyyətini ... açıqlayır: (Çəki: 1)

- ☒ Bir və ya bir neçə funksiyası ilə

- ☐ Bütün funksiyaları ilə
 - ☐ Yalnız bir funksiyası ilə
 - ☐ Öz funksiyalarını yerinə yetirmədən
-

Sual: Kreditin yenidən bölüşdürmə funksiyası vasitəsilə yenidən bölüşdürülür: (Çəki: 1)

- ☐ Yalnız əmtəə-material dəyərliləri
 - ☒ Ölkənin bütün maddi sərvətləri
 - ☐ Yalnız pul vəsaitləri və valyuta dəyərliləri
 - ☐ Yalnız pul vəsaitləri
-

Sual: Kreditin yenidən bölüşdürmə funksiyası hansı dəyərin yenidən bölüşdürülməsidir: (Çəki: 1)

- ☐ İstehsal prosesində olan
 - ☐ Yaradılmaqda olan
 - ☒ Müvəqqəti azad olan
 - ☐ İstehsal prosesində yaradılan
-

Sual: Müəssisələr sahə banklarından kredit alarkən dəyərin hansı yenidən bölgüsü baş verir: (Çəki: 1)

- ☒ Ərazilər arası
 - ☐ Sahələr arası
 - ☐ Sahə daxili
 - ☐ Büdcə
-

Sual: Kreditləşdirmə mexanizminin ilkin elementləri nədir? (Çəki: 1)

- ☐ Kreditin qanunları
 - ☐ Funksiyaları
 - ☒ Prinsipləri
 - ☐ Əlamətləri
-

Sual: Bir təsərrüfat sahəsini təmsil edən kreditorun başqa sahənin borcalanına kredit verməsi dəyərin necə yenidən bölüşdürülməsini göstərir? (Çəki: 1)

- ☐ Ərazilərarası
 - ☒ Sahələr arası
 - ☐ Sahə daxili
 - ☐ Büdcə üsulu
-

Sual: Kreditin qanunları hansı münasibətlərə xas olan qanunlardır: (Çəki: 1)

- ☐ İstənilən maliyyə
 - ☐ İstənilən pul
 - ☒ Ancaq kredit
 - ☐ Kredit və sığorta
-

Sual: Kreditin ... təmin xarici aləmlə qarşılıqlı münasibəti kimi çıxış edir: (Çəki: 1)

- ☐ Qanunları
- ☐ Prinsipləri
- ☒ Funksiyaları
- ☐ Rolu

BÖLMƏ: 0207

Ad	0207
Suallardan	45
Maksimal faiz	45
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	5 %

Sual: Kreditin formaları aşağıdakılardan asılı olaraq təsnifləşdirilir (Çəki: 1)

- ☐ Sahə istiqaməti, kreditləşmə obyektləri, kreditin təminatlılığı
- ☐ Kreditin müddətliyi, elə cə də ssudanın xidmət etdiyi təkrar istehsal mərhələsi
- ☐ Kreditör və borcalan, kreditin sahə yönümü və təminatı
- ☒ Borc verilən dəyər, kreditör və borcalan, borcalanın məqsədli tələbatı

Sual: Kreditin aşağıdakı formalarından hansında kredit əmtəə formasında verilir və əmtəə formasında qaytarılır: (Çəki: 1)

- ☐ Qarışıq
- ☒ Əmtəə
- ☐ Pul
- ☐ Əmtəə-pul

Sual: Müasir iqtisadiyyatda kreditin üstün forması hansıdır: (Çəki: 1)

- ☐ Əmtəə
- ☐ Qarışıq
- ☐ Əmtəə-pul
- ☒ Pul

Sual: Kreditin hansı formasında kredit əmtəə (pul) formasında verilir, amma pul (yaxud əmtəə) şəklində qaytarılır: (Çəki: 1)

- ☐ Maliyyə
- ☐ Əmtəə
- ☒ Qarışıq
- ☐ Pul

Sual: Kreditin hansı formasında o, pul formasında verilir və pul formasında qaytarılır: (Çəki: 1)

- ☐ Əmtəə
- ☐ Qarışıq

- ☐ Əmtəə-pul
 - ☒ Pul
-

Sual: Borcaların məqsədli tələbatından asılı olaraq kreditin formalarını (cütlyünü) göstərin (Çəki: 1)

- ☐ Təminatlı və təminatsız
 - ☒ İstehsal və istehlak
 - ☐ Müddətli və müddətsiz
 - ☐ Gizli və aşkar
-

Sual: Kreditin hansı formasında onun bilavasitə borcalana verildiyini göstərin: (Çəki: 1)

- ☐ Gizli
 - ☐ Aşkar
 - ☒ Birbaşa
 - ☐ Dolayı
-

Sual: Kreditin hansı formasında kredit əvvəlcədən danışılmış məqsədə verilməsi başa düşülür? (Çəki: 1)

- ☐ birbaşa
 - ☐ Dolayısı
 - ☐ Gizli
 - ☒ Aşkar
-

Sual: Kreditin ... kreditin təminatı üçün istifadə edilən təşkilati-iqtisadi əlamətləri daha ətraflı xarakterizə edir: (Çəki: 1)

- ☐ Funksiyaları
 - ☒ Növləri
 - ☐ Sərhədləri
 - ☐ Rolu
-

Sual: Kreditin hansı formasında ssuda borcalan tərəfindən digər subyektlərin avanslaşdırılması (kreditləşdirilməsi) üçün istifadə edilir: (Çəki: 1)

- ☐ Birbaşa
 - ☐ Aşkar
 - ☐ Gizli
 - ☒ Dolayısı
-

Sual: Kreditin hansı formasında ssuda tərəflərin qarşılıqlı öhdəliklərində nəzərdə tutulmayan məqsədlərə istifadə olunur? (Çəki: 1)

- ☐ Həqiqi
 - ☐ Birbaşa
 - ☐ Dolayısı
 - ☒ Gizli
-

Sual: Kommersiya kreditinin subyektləri kimi çıxış edə bilərlər: (Çəki: 1)

- ☐ Kommersiya bankları və fiziki şəxslər
 - ☐ Hüquqi və fiziki şəxslər
 - ☒ Təsərrüfat subyektləri
 - ☐ Ticarət təşkilatları və fiziki şəxslər
-

Sual: Kommersiya krediti bir qayda olaraq ... xarakter daşıyır: (Çəki: 1)

- ☒ Qısamüddətli
 - ☐ Uzunmüddətli
 - ☐ Müddətsiz
 - ☐ Orta və uzunmüddətli
-

Sual: Kommersiya krediti sövdələşməsinin obyektini kimi çıxış edir: (Çəki: 1)

- ☐ Valyuta dəyərliləri
 - ☐ Pul vəsaitləri
 - ☐ Qiymətli kağızlar
 - ☒ Əmtəələr və xidmətlər
-

Sual: Aşağıdakılardan hansının resursları kommersiya kreditində sövdələşmə obyektini ola bilər: (Çəki: 1)

- ☐ Kommersiya banklarının
 - ☒ Satıcı müəssisələrin
 - ☐ Mərkəzi bankların
 - ☐ istehlakçı müəssisələrin
-

Sual: Müasir iqtisadiyyatda kreditin daha çox yayılmış forması hansıdır: (Çəki: 1)

- ☐ Kommersiya krediti
 - ☒ Bank krediti
 - ☐ Vətəndaş krediti
 - ☐ Lizing
-

Sual: Kommersiya krediti üzrə sövdələr nəyin vasitəsilə rəsmiləşdirilir: (Çəki: 1)

- ☒ Akkreditivlə
 - ☐ Veksellə
 - ☐ İnkasso ilə
 - ☐ Şifahi reallaşma ilə
-

Sual: Bank kreditində borcalan sifətilə çıxış edirlər: (Çəki: 1)

- ☐ Ancaq hüquqi şəxslər
 - ☐ Ancaq fiziki şəxslər
 - ☐ Ancaq dövləti təmsil edən orqanlar
 - ☒ Hüquqi və fiziki şəxslər
-

Sual: Əmtəə formasında verilən kreditin pul şəklində qaytarılması kreditin hansı forması üçün xarakterikdir: (Çəki: 1)

- ☐ Bank krediti
 - ☒ Kommersiya krediti
 - ☐ Vətəndaş krediti
 - ☐ Dövlət krediti
-

Sual: Bank kreditində kreditor sifətində çıxış edə bilər: (Çəki: 1)

- ☐ Müvəqqəti sərbəst pul vəsaitinə malik olan hər bir kredit-maliyyə idarəsi
 - ☐ Yalnız sığorta və investisiya şirkətləri
 - ☒ Kredit əməliyyatları aparmaq üçün lisenziyası olan kredit-maliyyə təşkilatları
-

Sual: Hansı kredit formasında faiz əmtəənin qiymətinə daxil olur? (Çəki: 1)

- ☐ bank krediti
 - ☐ Vətəndaş krediti
 - ☒ Kommersiya krediti
 - ☐ Dövlət krediti
-

Sual: Bank kreditində sövdələşmə obyektı kimi nə çıxış edir? (Çəki: 1)

- ☒ Pul vəsaiti
 - ☐ İstehsal vasitələri
 - ☐ qiymətli metallar
 - ☐ Əmtəə-material dəyərliləri
-

Sual: Adətən investisiya məqsədləri üçün hansı bank ssudaları istifadə edilir? (Çəki: 1)

- ☐ Qısamüddətli
 - ☐ Ticarət
 - ☒ Uzunmüddətli
 - ☐ Uzunmüddətli
-

Sual: Bank ssudaları nə ilə təmin olunur? (Çəki: 1)

- ☐ Zəmanət və himayədarlıqla
 - ☐ Kreditin ödənilməsi riskinin sığortalanması ilə
 - ☒ Yalnız kredit müqaviləsi ilə
 - ☐ Hər şeylə
-

Sual: Bank krediti üzrə gəlir nə şəkildə daxil olur? (Çəki: 1)

- ☒ Borc faizi
 - ☐ Faktor faizi
 - ☐ Lizing faizi
 - ☐ Əmtəənin dəyərinə üstəlik
-

Sual: Dövriyyə vəsaitlərinin müvəqqəti çatışmazlığına ... ssudalar verilir: (Çəki: 1)

- ☐ Uzunmüddətli

- ☐ Müddətsiz
 - ☐ Bankla müəssisənin blank krediti üzrə razılaşması ilə
 - ☒ Qısamüddətli
-

Sual: Bank kreditində ssuda faizi ödənilir: (Çəki: 1)

- ☐ Ssudalar ödənilən anda
 - ☐ Borcalanın bərabər ödənişləri ilə
 - ☐ Bankın verdiyi ssudalardan faizləri tutması yolu ilə
 - ☒ Kreditorla borcalanın razılaşması əsasında istənilən üsulla
-

Sual: İstehlak krediti əmtəə və xidmətlərin ... dəyərinin ödənilməsi üçün verilir: (Çəki: 1)

- ☐ Tam
 - ☒ bütün və ya qismən
 - ☐ Bir hissəsinin
 - ☐ Qoyulan konkret həddən çox olmayaraq
-

Sual: Təxirəsalınmaz ehtiyaclara verilən istehlak kreditində ssuda borclu tərəfindən istifadə oluna bilər (Çəki: 1)

- ☐ İstehlak məqsədlərinə
 - ☒ İstənilən məqsədlərə
 - ☐ bağ evlərinin tikilməsinə və yaşayış evlərinin təmirinə
 - ☐ Yalnız mənzil alınmasına və köməkçi ev təsərrüfatının yaradılmasına
-

Sual: kreditlər adətən kreditorlar tərəfindən borcalana qarşı kifayət qədər etibar olduğu halda verilir: (Çəki: 1)

- ☐ Onkol
 - ☒ Blank
 - ☐ Gizli
 - ☐ baha
-

Sual:kredit forması kredit sövdəsində kreditor sifətində fiziki şəxslərin iştirakına əsaslanır: (Çəki: 1)

- ☐ Kommersiya
 - ☐ Bank
 - ☐ Lizing
 - ☒ Mülki
-

Sual: Dövlət istiqrazları ola bilər: (Çəki: 1)

- ☒ Daxili və xarici
 - ☐ Yalnız dövlətlər arasında
 - ☐ Yalnız daxili
 - ☐ Yalnız xarici
-

Sual: Yerləşdirilmə üsuluna görə dövlət istiqrazları ola bilər: (Çəki: 1)

- ☐ Uduşlu, faizli, əmtəəli
 - ☐ Qısamüddətli və uzunmüddətli
 - ☒ Yazılışlar qaydasında məcburi və sərbəst tədavül edən
 - ☐ Vərəqəli və vərəqəsiz
-

Sual: Ödənilən gəlirlərin xarakterinə görə dövlət istiqrazları: (Çəki: 1)

- ☐ Uduşlu, faizli
 - ☒ Uduşlu, faizli və əmtəəli
 - ☐ Əmtəəli, uduşlu və tədavülü olmayan
-

Sual: Lizing kreditinin obyektini kimi çıxış edir: (Çəki: 1)

- ☒ Əmtəə qiymətliləri
 - ☐ Pul vəsaitləri
 - ☐ Əmtəə və pul vəsaitləri
 - ☐ Valyuta qiymətliləri
-

Sual: Lizingin hansı formasında lizing müqaviləsi müəyyən edilən müddətdən tez pozula bilməz? (Çəki: 1)

- ☒ Maliyyə
 - ☐ Operativ
 - ☐ Operativ –maliyyə
 - ☐ Fakultativ
-

Sual: Kommersiya kreditindən fərqli olaraq lizing krediti ödənilir: (Çəki: 1)

- ☐ Yalnız əmtəələrlə
 - ☒ Əmtəələrlə və pulla
 - ☐ Yalnız pulla
 - ☐ Yalnız istehsal vasitələri ilə
-

Sual:lizingində müqavilə istənilən vaxt pozula bilər: (Çəki: 1)

- ☐ Maliyyə
 - ☐ Operativ-maliyyə
 - ☒ Operativ
 - ☐ Ekssendent
-

Sual:kreditinin formasında borcalanların sifətində fiziki şəxslər, kreditörün sifətində isə kredit idarələri və ticarət təşkilatları çıxış edir: (Çəki: 1)

- ☐ İpoteka
 - ☐ Mülki
 - ☒ İstehlak
 - ☐ Kommersiya
-

Sual:kreditinin əhəmiyyəti odur ki, o, istehsalın modernləşməsinə, elmi-texniki nailiyyətlərin istehsalda tətbiqinə imkan yaradır (Çəki: 1)

- ☒ Lizing
- ☐ Dövlət
- ☐ İstehlak
- ☐ İpoteka

Sual:kreditinin köməyi ilə kapitalın iqtisadiyyat sahələri arasında axını baş verir (Çəki: 1)

- ☐ Mülki
- ☐ İstehlak
- ☐ İpoteka
- ☒ Bank

Sual: Bu kredit satılan əmtəələrin ödənişində möhlət qaydasında verilir. (Çəki: 1)

- ☐ Bank
- ☒ Kommersiya
- ☐ Dövlət
- ☐ Mülki

Sual:kreditinin başlıca təyinatı əhalinin istehlak tələbinin ödənilməsidir (Çəki: 1)

- ☐ Kommersiya
- ☐ bank
- ☐ Lizing
- ☒ İstehlak

Sual:kreditini icarə müqaviləsinə əsaslanır və avadanlığın qalıq dəyəri ilə alınması hüququ verir (Çəki: 1)

- ☒ Lizing
- ☐ Kommersiya
- ☐ İpoteka
- ☐ Təsərrüfat

Sual:kreditinin köməyi ilə müəssisələr arasında istehsal əlaqəsi möhkəmlənir və əmtəə-material dəyərlilərin yenidən bölgüsü baş verir (Çəki: 1)

- ☐ Dövlət
- ☒ Kommersiya
- ☐ Bank
- ☐ Mülki

BÖLMƏ: 0208

Ad	0208
Suallardan	28
Maksimal faiz	28
Sualları qarışdırmaq	

Sual: Kreditin rolu xarakterizə olunur: (Çəki: 1)

- ☐ Onun maliyyə və sığorta münasibətləri ilə qarşılıqlı əlaqəsi səviyyəsi ilə
 - ☐ Borcalanların ucuz kreditlər alınmasında maraqları ilə
 - ☒ Onun tətbiqi nəticələri və onlara nail olmaq metodları ilə
 - ☐ Bankların resurslarının olması və əhalinin ödəniş qabiliyyəti ilə.
-

Sual: Bazar iqtisadiyyatına keçilməklə kredit münasibətlərinin sferası: (Çəki: 1)

- ☐ Məhdudlaşır
 - ☒ Genişlənir
 - ☐ Dəyişməz qalır
 - ☐ Maliyyə münasibətlərinə çevrilir
-

Sual: İstehsal xərclərinə kredit verilməsində aparıcı rol oynayır: (Çəki: 1)

- ☐ Kommersiya krediti
 - ☐ Dövlət krediti
 - ☒ bank krediti
 - ☐ İstehlak krediti
-

Sual: Kreditin ... sərhəddi tələb edir ki, borc vəsaitlərinə olan tələbatın zəruri həhmi müəyyən edilsin (Çəki: 1)

- ☐ Keyfiyyət
 - ☒ Kəmiyyət
 - ☐ İstehsal
 - ☐ İstehlak
-

Sual: İqtisadiyyatın planlı modelindəkredit əsas rolu oynamışdır: (Çəki: 1)

- ☐ Lizing
 - ☐ İpoteka
 - ☐ Kommersiya
 - ☒ Bank
-

Sual: Kreditin rolu onun hansı proseslərə təsirində meydana çıxır: (Çəki: 1)

- ☒ Məhsul istehsalı, realizasiyası və istehlakı, pul dövriyyəsi sferası
 - ☐ Məhsul istehsalı və realizasiyası, pul tədavülü sferası
 - ☐ Məhsul istehsalı və ssuda fondunun bölüşdürülməsi
 - ☐ Əmtəə-pul resurslarının istehsalı və istehlakı
-

Sual:sferasında kreditin rolu ondan ibarətdir ki, onun köməyi ilə tədavülə pul daxil edilir və tədavüldən götürülür: (Çəki: 1)

- ☐ Sığorta münasibətləri

- ☐ Maliyyə münasibətləri
 - ☐ İstehsal və istehlak
 - ☒ Pul dövriyyəsi
-

Sual: Məhsul istehsalı və satışı prosesinin fasiləsizliyi kreditin tətbiqi ilə təmin olunur: (Çəki: 1)

- ☐ Dövlət və kommersiya
 - ☐ İstehlak və bank
 - ☒ Kommersiya və bank
 - ☐ Kommersiya və istehlak
-

Sual: Əsas fondların çoxaldılması üçün kreditin tətbiqi kreditin ... rolunu göstərir: (Çəki: 1)

- ☐ İnflyasiya proseslərinin tənzimlənməsindəki
 - ☐ Təsərrüfat subyektlərinin büdcə maliyyələşdirilməsindəki
 - ☒ İstehsalın genişləndirilməsindəki
 - ☐ Tədavüldəki pul kütləsinin tənzimlənməsindəki
-

Sual: İnflyasiya şəraitində kreditin rolu özünü onun köməyi ilə ... tənzimləməsində göstərir: (Çəki: 1)

- ☐ Əhalinin tədiyə qabiliyyətli tələbin
 - ☒ Əhalinin tədiyə qabiliyyətli tələbin
 - ☐ Təsərrüfat subyektlərinin borc vəsaitlərinə olan tələbatının
 - ☐ Ölkənin qızıl ehtiyatının həcmnin
-

Sual: Qaytarılmaq, müddətililik və ödəncilik ... kreditin rolunun yüksəldilməsinə imkan verir: (Çəki: 1)

- ☐ İnflyasiya proseslərinin tənzimlənməsində
 - ☐ Pul dövriyyəsinin fəaliyyətinin təmin edilməsində
 - ☐ İstehsalın genişləndirilməsində
 - ☒ Resurslardan qənaətcil istifadəsində
-

Sual: Məhsul istehsalı və satışının fasiləsizliyinin təmin olunmasında kreditin roluirəli gəlir (Çəki: 1)

- ☐ İstehsal fəaliyyətinin kortəbii xarakterindən
 - ☐ Təsərrüfat subyektlərinin istehsal etdikləri məhsulu sata bilmədiklərindən
 - ☐ Dövlət müəssisələrinin büdcədən kifayət qədər maliyyələşdirilməməsi
 - ☒ Cari pul gəlirləri və xərclərinin uyğun gəlməməsi
-

Sual: İstehsal sferasında əmtəələrin möhlətlə realizasiyasında ... krediti əsas rol oynayır (Çəki: 1)

- ☐ Bank
- ☒ Kommersiya
- ☐ Dövlət
- ☐ İpoteka

Sual: Borc vəsaiti hesabına artıq ehtiyatların yaradılması kreditin ... kreditin verilməsi deməkdir (Çəki: 1)

- ☒ Bol
 - ☐ az
 - ☐ Plan üzrə
 - ☐ Bərabər
-

Sual: Bazar iqtisadiyyatına keçilməklə kreditin sərhədləri: (Çəki: 1)

- ☐ Məhdudlaşır
 - ☒ Genişlənir
 - ☐ Dəyişməz qalır
 - ☐ Mərkəzi bank tərəfindən müəyyən olunur və tənzimlənir
-

Sual: Beynəlxalq kreditin fərqləndirici xüsusiyyəti: (Çəki: 1)

- ☐ Sövdələşmədə hər hansı bir dövlətin mütləq iştirakı
 - ☐ Sövdələşmədə Beynəlxalq valyuta fondunun mütləq iştirakı
 - ☒ Borc alan və borc verənin müxtəlif ölkələrə mənsub olması
 - ☐ Sövdələşmədə hər hansı bir dövlətin Mərkəzi bankının iştirakı
-

Sual: Beynəlxalq kreditlər ... görə kommersiya, maliyyə və arama kreditə bölünür: (Çəki: 1)

- ☐ Növünə
 - ☐ Verilmə texnikasına
 - ☐ Təminatına
 - ☒ Təyinatına
-

Sual: Beynəlxalq kredit verilir: (Çəki: 1)

- ☐ Yalnız sərbəst dəyişdirilən valyuta ilə
 - ☒ Kreditor ölkənin, borcalanın ölkəsinin, üçüncü ölkənin valyutalarında və beynəlxalq pul vahidlərində
 - ☐ Ancaq kreditor ölkənin valyutasında
 - ☐ Ancaq beynəlxalq pul vahidlərində
-

Sual: Ssuda (borc) faizi müvəqqəti istifadəyə verilən dəyərin dir? (Çəki: 1)

- ☐ Diskont
 - ☒ Qiyməti
 - ☐ Aksept
 - ☐ Paritet
-

Sual: Ssuda (borc) faizinin mövcud olmasının zəruri bazası: (Çəki: 1)

- ☐ Maliyyə münasibətləri
- ☒ Kredit münasibətləri
- ☐ Pul münasibətləri

☐ Sığorta münasibətləri

Sual: Borc faizi kimdən kimə gedir? (Çəki: 1)

- ☐ Kreditordan borcalana
 - ☐ Borcalandan kredit qərantıya edənə
 - ☐ Qərantıya edəndən zəmanətçiyə
 - ☒ Borcalandan kreditora
-

Sual: Borc faizlərinin hesablanması və alınması qaydası müəyyən edilir: (Çəki: 1)

- ☒ Kredit əqdi tərəflərinin razılaşması ilə
 - ☐ Bazardakı şəraitlə kortəbii olaraq
 - ☐ Mərkəzləşdirilmiş qaydalarda
 - ☐ Kredit əqdinin başa çatmasında
-

Sual: Borc faizinin daha çox inkişaf etmiş forması: (Çəki: 1)

- ☒ Bank
 - ☐ Lizing
 - ☐ Kommersiya
 - ☐ Faktor
-

Sual: Borc faizinin ödənilməsi ... fərqləndirici xüsusiyyətidir: (Çəki: 1)

- ☐ Sığortanın
 - ☐ Pulun
 - ☒ Kreditin
 - ☐ Maliyyənin
-

Sual: İnflyasiya zamanı ssuda faizi: (Çəki: 1)

- ☐ Aşağı düşür
 - ☐ Dəyişməz qalır
 - ☒ Yüksəlir
 - ☐ Mərkəzi bankın kreditləri üçün müəyyən etdiyi dərəcədən yuxarı keçməməlidir
-

Sual: Məhsulun maya dəyərinə ... ssudalar üzrə ödənişlər daxil edilir: (Çəki: 1)

- ☐ Uzunmüddətli
 - ☒ Qısamüddətli
 - ☐ Vaxtı keçən ssudalar
 - ☐ Müddəti uzadılan
-

Sual: Real faiz dərəcəsi nədir? (Çəki: 1)

- ☒ İnflyasiya tempi çıxılmaqla nominal faiz dərəcəsi
 - ☐ LIBOR dərəcəsinin səviyyəsi
 - ☐ Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi
 - ☐ Nominal faiz dərəcəsi məbləği ilə inflyasiya tempi
-

Sual: Borc (ssuda) faizi ödənildikdə ona olan mülkiyyət: (Çəki: 1)

- ☐ Müvəqqəti olaraq borcalandan kreditora keçir
- ☒ Borcalandan kreditora keçir
- ☐ Kreditordan borcalana keçir
- ☐ Meydana çıxmır və verilmir.

BÖLMƏ: 0209

Ad	0209
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: məbədlərin ilk pul əməliyyatları olmuşlar: (Çəki: 1)

- ☐ Uçot;
- ☐ Hesablaşma;
- ☒ Saxlama;
- ☐ Mübadilə.

Sual: Məbədlərin rolu onunla müəyyənləşirdi ki, onlar kimi çıxış edirdilər: (Çəki: 1)

- ☒ İcmaların və dövlətin sığorta fondu;
- ☐ Xeyriyyə təşkilatları;
- ☐ Dövlətin təqaüd fondu;
- ☐ Dövlət təşkilatları

Sual: Milli bank sistemi məcmusudur: (Çəki: 1)

- ☐ Beynəlxalq kredit təşkilatlarının;
- ☒ Ölkədaxili kredit təşkilatlarının və onların arasındakı qarşılıqlı əlaqələrin;
- ☐ Emissiya banklarının və lizinq şirkətlərinin;
- ☐ Ölkədə pul tədavülünün təşkilinin forma və metodlarının.

Sual: Aşağıdakılardan hansı bank sisteminin ünsürü deyil: (Çəki: 1)

- ☐ Mərkəzi emissiya bankı;
- ☐ Bank əməliyyatlarının keçirilməsinə lisenziyası olan qeyri-bank kredit təşkilatı;
- ☐ Kommersiya bankı
- ☒ Xəzinədarlıq.

Sual: İqtisadiyyatın inzibati-amirlik idarəetmə sistemi şəraitində bank sistemi fəaliyyət göstərirdi: (Çəki: 1)

- ☐ Bazar;
- ☒ Bölüşdürücü;

- ☐ Keçid;
 - ☐ Dəyişkən.
-

Sual: Azərbaycanın müasir bank sistemi tiplidir: (Çəki: 1)

- ☒ Bazar;
 - ☐ Keçid;
 - ☐ Bölüşdürücü;
 - ☐ Mərkəzləşmiş.
-

Sual: Bazar tipli bank sistemi bölüşdürücü bank sistemindən fərqləndirən nədir: (Çəki: 1)

- ☐ Bankların mülkiyyət formalarına məhdudiyyətlərin qoyulması;
 - ☐ Bankların mülkiyyət formalarının eyniliyi;
 - ☐ Yalnız dövlət banklarının fəaliyyətinin mümkünlüyü;
 - ☒ Bankların mülkiyyət formalarının müxtəlifliyi.
-

Sual: görə emissiya, depozit və kommersiya banklarını fərqləndirirlər: (Çəki: 1)

- ☐ Təşkilati formasına;
 - ☐ Əməliyyatlarının xarakterinə;
 - ☐ Filialların sayına;
 - ☒ Funksional təyinatına.
-

Sual: İqtisadiyyatın şəraitində bank sistemi fəal inkişaf edir: (Çəki: 1)

- ☐ Depressiv
 - ☐ Böhranlı;
 - ☒ Yüksələn;
 - ☐ Hiperinflyasiya.
-

Sual: SSRİ-də bank sistemi mövcud idi: (Çəki: 1)

- ☒ Birpilləli;
 - ☐ İkipilləli;
 - ☐ Üçpilləli;
 - ☐ Çoxpilləli.
-

Sual: Bank sisteminin başlıca xüsusiyyətlərinin biri onun tipli olmasıdır: (Çəki: 1)

- ☒ Qapalı;
 - ☐ Açıq;
 - ☐ Qapalı
 - ☐ Yarımaçıq.
-

Sual: Mərkəzi bankın pul-kredit siyasətini müstəqil apara bilməsi bank sisteminin
durumda olmasına dəlalət edir: (Çəki: 1)

- ☐ Müvazinətini itirmiş;
- ☐ Tənzimlənməyən;

- ☒ İdarə edilən;
 - ☐ Asılı.
-

Sual: Banklar.... görə universal və ixtisaslaşmış banklara bölünürlər: (Çəki: 1)

- ☐ Xidmət sferasına
 - ☒ Əməliyyatların xarakterinə;
 - ☐ Fəaliyyət miqyaslarına
 - ☐ Funksional təyinatına
-

Sual: banklar öz müştəriləri üçün bütün bank xidmətlərini yerinə yetirir: (Çəki: 1)

- ☐ İxtisaslaşmış;
 - ☐ İnnovasiya;
 - ☒ Universal;
 - ☐ Depozit.
-

Sual: görə dövlət, səhmdar, kooperativ, özəl və qarışıq bankları fərqləndirirlər: (Çəki: 1)

- ☒ Mülkiyyət formasına;
 - ☐ Ərazi əlamətinə;
 - ☐ Əməliyyatların xarakterinə
 - ☐ Fəaliyyət miqyaslarına
-

Sual: Bankın hüquqi statusunu müəyyən edəq nədir? (Çəki: 1)

- ☒ Bank qanunvericiliyi;
 - ☐ Mərkəzi bank;
 - ☐ Ölkə prezidenti
 - ☐ Ölkə parlamenti
-

Sual: Kommersiya bankı (Çəki: 1)

- ☐ Maliyyə nazirliyinin struktur bölməsidir;
 - ☐ Qızıl-valyuta ehtiyatlarının saxlancıdır
 - ☒ Hesablaşma və kreditləşmədə vasitəçi
 - ☐ Hökumətin maliyyə agentı
-

Sual: Bank sistemi ünsürlərin məcmusudur: (Çəki: 1)

- ☐ Pərakəndə;
 - ☐ Tam eyni olan;
 - ☒ Qarşılıqlı əlaqəli;
 - ☐ Təsadüfi.
-

Sual: funksiyası bank fəaliyyətinin təmin edilməsi üçün əsasdır: (Çəki: 1)

- ☐ Əmanət məsləhətçisi
- ☒ Veksel investoru;

- ☐ Sərbəst vəsaitlərin səfərbər edilməsi;
 - ☐ Hesablaşmalarda vasitəçi
-

Sual: İkipilləli bank sistemində kommersiya banklarının fəaliyyətinin tənzimlənməsi əsasən metodları ilə baş verir: (Çəki: 1)

- ☐ İcbari;
 - ☐ İnzibati
 - ☒ Dolayı iqtisadi
 - ☐ Əməli.
-

BÖLMƏ: 0210

Ad	0210
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Bank sisteminin strukturunu müəyyən edir: (Çəki: 1)

- ☐ Mərkəzi bankın sədri;
 - ☐ Ölkə prezidenti
 - ☐ Kredit təsisatlarının sayı
 - ☒ Konkret ictimai iqtisadi şərtlər.
-

Sual: XX əsrin əvvəllərində İngilis bank sistemi (Çəki: 1)

- ☒ İkipilləli;
 - ☐ Üçpilləli;
 - ☐ Dördpilləli;
 - ☐ Təkpilləli.
-

Sual: İkipilləli bank sisteminin zirvəsində durur: (Çəki: 1)

- ☐ Klirinq bankları
 - ☐ İnvestisiya bankları;
 - ☐ Borc-əmanət təşkilatları;
 - ☒ Mərkəzi (emissiya) bank yaxud ehtiyat sistemi.
-

Sual: Almaniya qanunvericiliyinə görə Bundesbank (Çəki: 1)

- ☐ Federal hökumətin bütün göstərişlərinə tabedir;
 - ☒ Federal hökumətin göstərişlərini yerinə yetirməyə deyil;
 - ☐ Fəaliyyətini federal hökumətlə razılaşdırır;
 - ☐ Yalnız ölkə prezidentinin göstərişlərini icra edir.
-

Sual: Yaponiya bank sisteminin əsas ünsürlərindən olan bankları iri biznes və korporasiyalara xidmət göstərir: (Çəki: 1)

- ☒ Şəhər;
 - ☐ Sənaye;
 - ☐ Regional;
 - ☐ Xarici.
-

Sual: ABŞ-da mərkəzi bank funksiyalarını yerinə yetirir: (Çəki: 1)

- ☐ Xalq bankı;
 - ☐ Ehtiyat bankı;
 - ☐ ABŞ bankı;
 - ☒ Federal Ehtiyat Sistemi.
-

Sual: Yaponiya Bankına rəhbərlik edir: (Çəki: 1)

- ☒ Siyasi Şura;
 - ☐ Əməliyyat şurası;
 - ☐ İcraçı Şura;
 - ☐ Ölkə prezidenti.
-

Sual: İnkişaf etmiş xarici ölkələrin bank sistemlərinin ən səciyyəvi cəhəti mövcud olmasıdır: (Çəki: 1)

- ☐ Səhmdar kommersiya banklarının;
 - ☒ Dövlət kommersiya banklarının;
 - ☐ Kəndli bankların;
 - ☐ Əmanət təşkilatlarının.
-

Sual: Qanunvericiliyə görə Fransa bank sistemi (Çəki: 1)

- ☐ Bir həlqəlidir;
 - ☐ Dörd həlqəlidir;
 - ☒ Üç həlqəlidir;
 - ☐ İki pilləlidir.
-

Sual: Azərbaycan Respublikasında bank fəaliyyəti ilə məşğul olmaqdan ötrü nə tələb olunur: (Çəki: 1)

- ☒ Mərkəzi Bankın lisenziyası;
 - ☐ Müvəqqəti sərbəst vəsaitlər;
 - ☐ Maliyyə Nazirliyinin lisenziyası;
 - ☐ Milli Məclisin icazəsi.
-

Sual: Mərkəzi banklar kommersiya banklarına hüququnun verilməsi yolu ilə meydana gəlmişlər: (Çəki: 1)

- ☐ Hesablaşmaların aparılması
- ☒ Banknot emissiyası
- ☐ Müəssisə və təşkilatların kreditləşdirilməsi;
- ☐ Müvəqqəti sərbəst pul vəsaitlərinin toplanması.

Sual: Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının kollegial orqanı və ali idarəetmə orqanı (Çəki: 1)

- ☐ İdarə Heyətidir;
 - ☐ Bank nəzarəti komitəsidir;
 - ☒ Milli bank şurasıdır;
 - ☐ Direktorlar şurasıdır.
-

Sual: Açıq bazar əməliyyatları mərkəzi bankın üzrə fəaliyyətidir: (Çəki: 1)

- ☐ Kommersiya banklarının kreditləşdirilməsi;
 - ☐ Əhalinin kreditləşdirilməsi
 - ☐ Kommersiya banklarının hesablarının azaldılması;
 - ☒ Dövlət qiymətli kağızlarının alqı-satqısı.
-

Sual: Mərkəzi bank tərəfindən məcburi ehtiyatlar normaları kommersiya banklarının məqsədilə təyin edilir: (Çəki: 1)

- ☐ Kapitalın artırılması;
 - ☒ Likvidliyinin tənzimlənməsi;
 - ☐ Kredit ekspansiyasının genişləndirilməsi;
 - ☐ Resurs artımının məhdudlaşdırılması.
-

Sual: Kommersiya banklarının təkrar maliyyələşdirilməsinin məhdudlaşdırılması siyasətini aparən mərkəzi bank uçot dərəcəsini (Çəki: 1)

- ☒ Qaldırır;
 - ☐ Endirir;
 - ☐ Dondurur;
 - ☐ Ləğv edir.
-

Sual: Açıq bazar siyasəti mərkəzi bankın qiymətli kağızların alqı-satqısıdır: (Çəki: 1)

- ☐ Aşağı faizli;
 - ☐ Yüksək faizli;
 - ☒ Sabit faizli;
 - ☐ Faizsiz.
-

Sual: Mərkəzi bankın minimal ehtiyatlar norması qaldırıldıqda kommersiya banklarının kredit potensialı ... (Çəki: 1)

- ☒ Azalır;
 - ☐ Artır;
 - ☐ Dəyişməz qalır;
 - ☐ Həndəsi silsilə ilə qalxır.
-

Sual: siyasətinin aparılması hesabına kommersiya bankları ilə mərkəzi bank arasındakı pul axınları tənzimlənir: (Çəki: 1)

- ☐ Valyuta;

- ☐ Faiz;
 - ☒ Depozit;
 - ☐ Qiymət.
-

Sual: Kredit təşkilatlarındakı yaranmış vəziyyətin qiymətləndirilməsindən ötrü mərkəzi bank onların fəaliyyətini: (Çəki: 1)

- ☐ Tənzimləyir;
 - ☐ Sanasiyalaşdırır;
 - ☐ Lisenziyalaşdırır;
 - ☒ Təftiş edir
-

Sual: Mərkəzi bankın funksiyası banknot buraxılışına inhisardan və ölkədə pul tədavülünün tənzimlənməsindən ibarətdir: (Çəki: 1)

- ☐ İnformasiya;
 - ☐ Nəzarət;
 - ☐ Vasitəçilik;
 - ☒ Emissiya.
-

Sual: Azərbaycan Respublikasının Mərkəzi Bankının kapitalı hesabına formalaşır: (Çəki: 1)

- ☒ Dövlətin vəsaitləri;
 - ☐ Fərdi şəxslərin ianələri;
 - ☐ Kommersiya banklarının fondları;
 - ☐ Müəssisə və təşkilatların vəsaitləri.
-

Sual: Mərkəzi bank rolunu oynayır: (Çəki: 1)

- ☐ Ölkənin lizinq mərkəzi;
 - ☐ Müəssisələrin kreditoru;
 - ☐ Trast məməliyyatlarını keçirən bank;
 - ☒ Dövlət xəzinədarı.
-

Sual: Xarici valyutanın alqısı yaxud satqısını keçirməklə mərkəzi bank siyasətini aparır: (Çəki: 1)

- ☐ Diskont;
 - ☒ Deviz;
 - ☐ Fond;
 - ☐ Mühafizəkar.
-

Sual: Mərkəzi bankın müştəriləri bir qayda olaraq (Çəki: 1)

- ☐ İqtisadiyyatın müxtəlif sahələrindən olan müəssisə və təşkilatlardır;
 - ☐ Fiziki şəxslərdir
 - ☒ Yalnız kredit təşkilatlarıdır;
 - ☐ Bütün hüquqi şəxslərdir
-

Sual: Azərbaycan Respublikası Mərkəzi Bankının nizamnamə kapitalı və əmlakı mülkiyyətidir. (Çəki: 1)

- ☒ Dövlət;
 - ☐ Səhmdar;
 - ☐ Özəl;
 - ☐ Müştərək.
-

Sual: Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyət məqsədi deyil:
(Çəki: 1)

- ☐ Kredit təşkilatların kreditləşdirilməsi;
- ☐ Manatın dayanıqlığının təmin edilməsi
- ☒ Fiziki şəxslərin kreditləşdirilməsi;
- ☐ Hökumətin kreditləşdirilməsi.